

ADP Soçi görüşü öncəsi Əliyevə müraciət etdi

Hürriyyət

SİZİN ÜÇÜN QƏZET

№38 (3236) 1 Noyabr / 2022-ci il

Həftədə 1 dəfə çıxır

Qiyməti: 60 qəpik

ANA XƏBƏR



İcra başçısının müavini vəzifəsindən azad olundu

Soçida üçtərəfli görüş baş tutdu

Azərbaycan, Rusiya və Ermənistan liderlərinin görüşünə paralel olaraq, XİN rəhbərləri də biraraya gəldi...



GÜNÜN NƏBZİ

Cəmiyyət

Məhərrəm Əliyevin insanlarla "gizlənpaç" oynaması



Və yaxud Prezident köməkçisinin "Aldanmış kəvakib" povestindəki obrazı...

Təhlil

Şeyx niyə "qardaşlarına" qarşı çıxdı?

Allahşükür Paşazadənin İranla bağlı açıqlamalarının pərdəarxası

İqtisadiyyat

Dünya bazarında taxıl həyacanı

Azərbaycanı qışda nə gözləyir?

Cəmiyyət

Tahir Ağarəhimov niyə polis bölməsinə aparılıb?

"Vətən TV"-nin inzibatçısı polisin qanunsuz əməli ilə bağlı müvafiq qurumlara müraciət edib

Üzeyir bəyin musiqisinə qənim kəsilənlər...

Bunu ancaq Azərbaycanın düşmənləri edə bilirlər

Layihə

Əliyev, Putin və Paşinyanın Soçi görüşü biza nə verəcək?

Məhəmməd Əsədullazadə: "Paşinyan Rusiyanın sülh planını qəbul edərsə, o zaman ABŞ və Avropa İttifaqını qarşısına almalı olacaq"



8-9

Xəbər

Sabiq nazirin məhkəməsində şok faktlar açıqlandı

"Tikilən mənzillərin hər birinə görə 6 min rüşvət vermişəm"



2

İcra başçısının qardaşı Ucarı "söküb-talayır"

Rayon sakinləri Müşfiq Məmmədovdan şikayətçidir

Ucar rayonunun bir qrup sakini tərəfindən "Hürriyyət"-in redaksiyasına şikayət məktubu daxil olub. Sakinlər Ucar rayon Suvarma Sistemləri İdarəsinin müdiri Müşfiq Məmmədovun fəaliyyətindən narazıdır: "Ucar rayon Suvarma Sistemləri İdarəsinin müdiri Müşfiq Məmmədovun yarıtmaz fəaliyyəti nəticəsində əhali arasında ciddi narazılıq yaranmış, korrupsiya əməllərinə görə dövlətə külli miqdarda ziyan dəyməkdə davam edir..."

4

Mağazasını keçmi başçı əlindən aldı, yeni gələn isə...

Naxçıvan sakini icra başçısı və müavini tərəfindən zorakılığa məruz qaldığını, döyüldüyünü iddia edir

Naxçıvan Muxtar Respublikası (MR) Şahbuz rayonunun Şahbuz kəndindən "Hürriyyət" qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi icra başçısı və müavini tərəfindən təhqir olunduğunu, döyüldüyünü iddia edir: "Mən, Qurbanov Zülfü Babalar oğlu, 1960-cı ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Şahbuz kəndində anadan olmuşam. 1993-cü ildə "Səday" adlı kiçik bir müəssisə açmışam. 1994-cü ildən Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçərək, 5 000 min AZN məbləğində dövlət rüsumu ödəmişəm..."

7

Cəmiyyət

Ölkə

11

Dünyanın ən zəngin 10 ailəsi...

“Bloomberg” illik reyting siyahısını təqdim etdi



Fransız moda evinin sahibi olan Wertheimer ailəsi Chanel - 79 milyard dollar (+17,2 milyard dollar);

“Cargill” kənd təsərrüfatı şirkətinin sahibləri olan Cargill ailəsi, 65,2 milyard dollar; “Reuters” xəbər agentliyinin nəzarət pa-



“Bloomberg” illik reytingində dünyanın ən zəngin ailələrinin adını açıqlayıb. Qafqaz. media-nın məlumatına əsasən, dünyanın ən böyük topdan və pərakəndə satış şəbəkəsinin sahibi olan Uolton (Walton) ailəsi dördüncü ildir ki, “dünyanın ən zəngin ailələri” reytinginə başçılıq edir. Agentlik ailənin sərvətini 224,5 milyard dollar həcmində qiymətləndirib ki, bu da ötən illə müqayisədə 13,7 milyard dollar azalma deməkdir.

Hazırda dünya üzrə mağazaların sayı 10,5 mini ötüb, şirkətin gəliri 573 milyard dollar təşkil edir. Şəbəkənin səhmlərinin 47%-i Uolton ailəsinə məxsusdur. Ümumilikdə isə, ilk 10 ən zəngin ai-

ləyə aşağıdakılar daxildir:

Mars ailəsi. Qənnadı məmulatları və uzun saxlama müddəti olan Mars məhsulları istehsalçısının sahibləri - 160 milyard dollar (il üçün + 18 milyard dollar);

Amerikanın “Koch Industries” neft-kimya korporasiyasının sahibləri olan Koç ailəsi - 124,4 milyard dollar (+4,4 milyard dollar);

Səudiyyə kral ailəsi Əl Səud - 105 milyard dollar (+5 milyard dollar);

Fransanın “Hermes” moda evinin sahibləri olan Erme ailəsi - 94,6 milyard dollar (-17 milyard dollar);

Hindistanın “Reliance Industries” neft hasilatı və emalı holdinqinin sahibləri olan Ambani ailəsi - 84,6 milyard dollar (-9,1 milyard dollar);

ketinin sahibləri olan Tompson ailəsi - 61,2 milyard dollar;

İsveçrə əczaçılıq şirkəti “Roche Holding”in azlıq sahibləri olan Hoffmann ailəsi - 45,1 milyard dollar.

“Bloomberg”-in məlumatına görə, dünyanın ən zəngin 25 ailəsinin ümumi sərvəti 1,5 trilyon dollar təşkil edir ki, bu da bir il əvvəlkindən 143 milyard dollar azdır. Bununla yanaşı, agentlik qeyd edir ki, bəzi super zəngin ailələrin, məsələn, Rokfellerlərin var-dövləti nəzərə alınmır, çünki onların aktivləri-Ni “izləmək çox çətindir”.

Əyləncə səhifəsi

“Twitter”in yaradıcısı yeni sosial şəbəkə qurdu

“Twitter”in həmtəsisçisi Cek Dorsi “Bluesky Social” adlı yeni sosial şəbəkə yaradıb. Teleqraf. com bildirir ki, yeni platforma digərlərdən fərqlənəcək.



İstifadəçilər digər sosial şəbəkələrdəki hesab və məlumatlarını “Bluesky Social”a köçürə biləcəklər.

Qeyd edək ki, yeni şəbəkənin yaradılması işlərinə 2019-cu ildə başlanılıb. Hazırda sosial şəbəkə test rejimindədir.

Toyunda 6 manatlıq gəlinlik geyindi...

Bir çox subay xanımlar bahalı gəlinlikdə toy etməyi arzuayırlar, lakin bəziləri üçün bunun heç bir əhəmiyyəti yoxdur, əsas sevdinin insanla ailə qurmaqdır.

Milli.Az xəbər verir ki, ABŞ-ın Ohayo ştatından olan Culiya Linç ikincilərdədir.

13 il sevgili olduğu şəxsə münasibətlerini rəsmiləşdirən bu qız toy məclisinə cəmi 3 dollar 75 sentə (təxminən 6 manata) aldığı gəlinliklə 8 dollarlıq (təxminən 14 manatlıq) ayaq-qabıda gəlib.



Canlı yayımda işdən qovuldu



Twitter mikrobloqinq servisinin yeni sahibi İlon Mask şirkətin senzura departamentinin rəhbəri Vicaya Qaddanı onlayn translyasiya edilən söhbətə çağırıb.

Milli.Az bildirir ki, “Space X” və “Tesla” korporasiyalarının sahi-

bi, amerikalı milyarder Mask heç bir xəbərdarlıq etmədən Qaddaya “İşdən qovuldu” deyərək onu vəzifəsindən kənarlaşdırıb.

Vicaya Qadda Twitter-də siyasət və təhlükəsizlik məsələləri üzrə direktoru, şirkətin baş hüquqşünası idi.

Dezinformasiya ilə mübarizə, “zərərli açıqlamalar”a görə istifadəçilərin akkauntlarına qoyulan yasaqlar və s. barədə o qərar verirdi.

V.Qadda ABŞ-ın sabiq prezidenti Donald Trampın Twitter-dəki akkauntunun dondurulması barədə qərar qəbul etmişdi.

İlon Mask “Twitter”i pullu edəcək

İlon Mask bəzi “Twitter” hesablarına ödəniş tətbiq etməyi planlaşdırır. Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, yeni qərar mavi təsdiq nişanı alan istifadəçilərə aiddir. Onlar təsdiq nişanını profillərində saxlamaq üçün əlavə ödəniş edəcəklər.



Məlumata görə, bu tətbiqin “Twitter Blue” funksiyasının “premium” abunəliyinin bir hissəsi olacaq. “Twitter Blue”a qoşulmaq üçün istifadəçilərə 90 gün veriləcək. Əgər bu vaxt ərzində abunəliklərini yeniləməsələr onlar mavi təsdiq nişanını itirəcəklər.

Qeyd edək ki, əvvəllər bu xidmətin aylıq qiyməti 4.99 dollar idi. Hazırda isə onun qiymətinin 19.99 dollara qədər yüksələcəyi bildirilir.

Təsisçi:

Sərdar Cəlalovlu

Baş redaktor:

Vüqar Məmmədov

Tel: 070 333 22 85

012 496 98 93

E-mail: vuqar-mt@mail.ru

Dizayner:

Seymur Həsənov

“Hürriyyət” qəzetinin internet unvanı:

Hurriyyet.az

E-mail: hurriyyet@mail.ru

Tiraj: 2500

Redaksiyanın ünvanı:

AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi, 31

Telefonlar: 496-10-72; 496-08-35

Lisenzianın qeydiyyat nömrəsi: V 165

Müəlliflərin mövqeyi ilə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.


Əlyazmalar geri qaytarılmır.

Redaksiyanın kompüter mərkəzində yığılıb səhifələrin və “Futbol+ servis” mətbəəsində çap edilib.



Bu işarə altında dərc olunan yazılar reklam xarakterlidir.

Qəzet 1991-ci ildən çıxır.



Bərdə sakini kafedə həmyerlilərini güllələdi

Bərdə sakini kafedə həmyerlilərini güllələyib. Hadisə rayonun Bala Qacar kəndində yerləşən kafələrin birində qeydə alınıb.

Belə ki, kənd sakini Rəcəb Məmmədov aralarında yaranmış münaqişə zamanı həmkəndliləri - Sərxan Əsədova və kafenin sahibi Eldar Məmmədova odlu silahdan atəşə açaraq xəsarət yetirib.

Daha sonra hər iki yaralı Bərdə Rayon Mərkəzi Xəstəxanasında çatdırılıb.

Bərdədə kafedə həmyerlilərini güllələyən şəxs saxlanılıb. Bu barədə DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı məlumat verib.

O qeyd edib ki, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə qeyd olunan cinayət əməlini törətməkdə şübhəli bilinən rayon sakini Rəcəb Məmmədovun yeri müəyyən edilərək saxlanılıb və ondan istifadə etdiyi ov tüfəngi götürülüb. Faktla bağlı araşdırma aparılır.

İrandan Azərbaycana heroin keçirənlər saxlanıldı

Dövlət Gömrük Komitəsi İrandan Azərbaycana qanunsuz 1,75 kq heroin keçirilməsinin qarşısı alıb. "Report"un Komitəyə istinadən verdiyi məlumata görə, Cənub Ərazi Baş Gömrük İdarəsinin "Biləsuvar" gömrük postunda İran istiqamətindən gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Daewoo" markalı sərnişin avtobusu gömrük nəzarətindən keçən zaman saxlanılıb.



Yoxlama zamanı xidməti it nəqliyyat vasitəsinin salonunda karton qutuda olan qəhvəyi rəngli güldana reaksiya verib. Daha sonra həmin əşya rentgen qurğusundan keçirilib və şübhəli cizgilər müşahidə edilib.

Ətraflı yoxlama nəticəsində güldanın alt hissəsində əvvəlcədən hazırlanmış gizli saxlanc yerindən malların aşkar olunmasını çətinləşdirən üsullardan istifadə etməklə şəffaf selofanda qablaşdırılan açıq qəhvəyi rəngli narkotik vasitə aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

ELAN

Əzim Əzimzadə adına Rəssamlıq Akademiyasından Məmmədov Vüqar Tofiq oğluna verilən diplom itdiyi üçün etibarsız sayılır.

Sabiq nazirin məhkəməsində şok faktlar açıqlandı

Şahid: "Tikilən mənzillərin hər birinə görə 6 min rüşvət vermişəm"

“Şəhid ailələri üçün tikilən mənzillərin hər birinə görə 6 min manat rüşvət vermişəm”. Bunu Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun məhkəmə iclasında şahid qismində ifadə verən Bəhmən Bağirov deyib.

Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə şahid söyləyib ki, "Ellada" MMC-nin rəhbəri olub:

"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişləri ilə Zaqatalada iki ev tikilib. Əsas məsələləri Elman adlı şəxs həll edib. Pulları isə nazirliyin nümayəndəsi Natiq Əzizova təqdim etmişəm".

Digər şahid Nizami Eminov da dindirilib. O bildirib ki, şəhid ailələri üçün 6 evin tikilməsinə görə Natiq Əzizova ümumilikdə 36 min manat rüşvət verib.

Şahid Şahlar Məmmədov isə deyib ki, Ağdaşda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişləri ilə iki ev tikilib. Onun sözlərinə görə, hazırda şirkəti müflis olub: "Şirkətimin müflis olmasına səbəb nazirlikdir. Nazirlikdən hələ də pulumu ala bilmirəm".

Prosesdə şahid qismində Samir Şahmurov da ifadə verib. O, fəhlə işlədiyini və adına şirkət açıldığını deyib. Şahid söyləyib ki, Elman Səfərov adlı şəxs onların adından iş görərək Zaqatalada iki ev tikdirib.

Məhkəmənin növbəti iclası noyabrın 5-nə təyin edilib.

Qeyd edək ki, S.Müslümov Azərbaycan əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsində işlədiyi müddətə nazirliyin fəaliyyət istiqamətləri üzrə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsinin təşkil edilməsi, işəgötürənlərin əmək, məşğulluq və sosial müdafiə məsələləri ilə bağlı fəaliyyətlərinə dövlət nəzarətinin həyata keçirilməsi və digər səlahiyyətlərin yerinə yetirilməsi zamanı çoxsaylı sui-istifadə hallarına yol verməsinə dair faktlar Dövlət Təhlükəsizliyi Xidmətində araşdırılıb.



Toplanılan materiallar əsasında başlanılan cinayət işi üzrə S.Müslümovun xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlüklər əldə etmək məqsədilə qulluq səlahiyyətlərindən tamah niyyəti ilə qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib dövlətin qanunla qorunan mənafələrinə ağır nəticələrə səbəb olan zərər vurmasına, habelə onun tərəfindən təbəccüliyə işləyən vəzifəli şəxslərdən vasitəçi kimi istifadə etməklə müxtəlif rayonlarda əlillər

üçün fərdi yaşayış və internat evlərinin tikinti-təmirinin aparılması işlərini yerinə yetirən fiziki və hüquqi şəxslərə ayrılmış pul vəsaitlərinin bir hissəsinin tələb edilərək alınmasına əsaslı şübhələr müəyyən edilib.

Həmçinin S.Müslümovun nazirliyin Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən ölkə ərazisində istehsal, sosial-məişət və işə təyinatlı obyektlərin inşası və yenidən qurulması zamanı əməyin mühafizəsi tələblərinə əməl olunması, onların istismara buraxılmasına razılığın verilməsi, əməyin mühafizəsi tələblərinə uyğunluğu ilə bağlı müəssisələrdə aparılmış yoxlamaların nəticələrinə görə müxtəlif vaxtlarda külli miqdarda pul vəsaitləri qismində təkrar rüşvət almasına dair məlumatlar əldə olunub.

Eyni zamanda, Daxili nəzarət şöbəsi tərəfindən ərazi strukturlarında aparılmış yoxlamaların nəticələri ilə bağlı onun həmin nazirliyin müxtəlif ərazi şöbələrinin rəhbərlərinin hər birindən 10 mindən 30 min manatadək külli miqdarda təkrar rüşvət almasına əsaslı şübhələr müəyyən edilib. S.Müslümov Azərbaycan Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Daha sonra səhəndindəki problemlərlə bağlı sabiq nazir ev dustaqlığına buraxılıb.

Hazırladı: RƏŞAD

Milli Məclis siyasi partiyaların müraciətini nəzərə aldı...

"Siyasi partiyalar haqqında" yeni qanun layihəsi ilə bağlı növbəti ictimai dinləmə keçiriləcək

Noyabrın 4-də "Siyasi partiyalar haqqında" yeni qanun layihəsi ilə bağlı növbəti ictimai dinləmə keçiriləcək. Bu barədə "Report"a parlamentdən məlumat verilib.

Bildirilib ki, Milli Məclisdə parlamentdə təmsil olunan bütün siyasi partiya nümayəndələrinin müraciəti əsasında "Siyasi partiyalar haqqında" yeni qanun layihəsinin hazırlanması üzrə iş davam edir.



İcra başçısının müavini vəzifəsindən azad olundu

Goranboy Rayon İcra Hakimiyyətinin başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Rafət Qurbanov vəzifəsindən azad edilib.

"Report"un Qərb bürosunun məlumatına görə, bununla bağlı Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quluyev müvafiq sərəncam imzalayıb. O, 2020-ci ilin sentyabrında bu vəzifəyə təyinat almışdı.

R.Qurbanovun yerinə hələ təyinat yoxdur.

Ukraynanın vurduğu Rusiya raketləri Moldovanın şimalına düşüb

Ukrayna Hərbi Hava Qüvvələrinin oktyabrın 31-də səhər saatlarında vurduğu Rusiya raketləri Moldovanın şimalında yerləşən Naslavçea şəhərinə düşüb.

"RBK-Ukraina" xəbər verir ki, bu barədə Moldovanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində xəsarət alan olmasa da, ətrafdakı binaların pəncərələrinin şüşələri sınıb. Qeyd olunub ki, dünən səhər saatlarında Rusiya Naslavçea şəhərindən 10 km aralıda yerləşən Dnestrdək su anbarına PUA ilə hücum edib. Su anbarına ziyan dəyməmə də, ona bağlı elektrik xətləri zədələnib.

Xatırladaq ki, Ukrayna Hərbi Hava Qüvvələri Rusiyanın atdığı 50 raketdən 44-nü vurub.

Soçida üçtərəfli görüş baş tutdu

Azərbaycan, Rusiya və Ermənistan liderlərinin görüşünə paralel olaraq, XİN rəhbərləri də biraraya gəldi...



Xəbər verildiyi kimi, Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə dünən Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Soçiyə işgüzar səfərə yola düşüblər. Səfər çərçivəsində Azərbaycan və Ermənistan liderlərinin Rusiya prezidenti ilə öncə ayrı-ayrılıqda, daha sonra isə üçtərəfli görüşü baş tutub.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin ilk olaraq Ermənistanın baş naziri Nikol Paşinyanla ikitərəfli görüş keçirib. "Sputnik Armenia" Nikol Paşinyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, görüş bir saatdan çox davam edib.

Putindən görüş təşəbbüsü haqda müəmmalı açıqlama

Daha sonra Azərbaycan prezidenti İlham Əliyevlə Rusiya prezidenti Vladimir Putin arasında ikitərəfli görüş keçirilib. Görüş zamanı Azərbaycan Prezidentini salamlayan Rusiya Prezidenti Vladimir Putin deyib:

"Hörmətli İlham Heydər oğlu! Sağ olun ki, bizə, Soçiyə gəlmisiniz. Əslində bu görüş Sizin və Ermənistanın baş nazirinin təşəbbüsü ilə, özü də məhz Soçidə təşkil edilib. Görünür, Siz Soçidə havanın yaxşı olacağını nəzərdə tutmusunuz, lakin belə olmadı, payızdır. Bununla belə, mənim fikrimcə, bu görüş əhəmiyyətlidir, vacibdir.

Mən hesab edirəm ki, bu görüşün məqsədi bizim 2020-ci və 2021-ci illərdə nail olduğumuz bütün razılaşmaların yerinə yetirilməsini təmin et-

məkdir. Siz dəfələrlə qeyd etmisiniz ki, Rusiya münafişinin nizamlanması nəzərəcarpacaq, mühüm rol oynayıb. Hazırda bizim sülhməramlı kontingentimiz öz missiyasını necə yerinə yetirməli idisə, elə də yerinə yetirir. Bu dəyərləndirmənizə görə Sizə təşəkkür edirəm.

Bu gün isə, əlbəttə, bugünkü vəziyyətdə yaranmış şərait barədə danışmaq, hələ həll edilməmiş məsələlərin həlli yollarını axtarmaq lazım gələcək. Bununla əlaqədar mən iqtisadi xarakterli mühüm tərkib hissəni qeyd etmək istədim: biz üçtərəfli işçi qrupu yaratmışıq, ona baş nazirlərin müavinləri rəhbərlik edirlər. Bizim əvvəllər, hələ iki il bundan qabaq haqqında danışdığımız məsələlərin həlli baxımından onlar kifayət qədər irəliləyiblər. Görünür, burada da əlavə impuls vermək lazımdır. Bilirəm ki, Azərbaycan tərəfi bu istiqamətdə kifayət qədər fəal işləyir.

Gündəlikdəki məsələlərin əhatə dairəsi kifayət qədər genişdir, Sizi görməyə çox şadam. Xoş gəlmisiniz".

Azərbaycan Prezidenti İlham Əliyev isə sözüünə dəvətə görə Putinə təşəkkür etməklə başlayıb: "Sağ olun, hörmətli Vladimir Vladimiroviç. Dəvətə görə təşəkkür edirəm. Yenidən görüşməyimizə şadam. Biz Sizinlə keçən ayda da, bu ayda da görüşmüşük, ikitərəfli münasibətləri kifayət qədər ətraflı müzakirə etmək və bu münasibətlərdə müsbət dinamikanı qeyd etmək imkanımız olub.

Bugünkü görüş bizim regional məsələlərə həsr edilib. Qarabağ mü-

naqişəsinin nizamlanması oynadığınız rola görə Sizə bir daha təşəkkürümü bildirmək istəyirəm. İki il bundan əvvəl imzalanmış üçtərəfli Bəyannamə çoxillik münaqişəyə son qoydu. İndi Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində danışmaq və hərəkət etmək vaxtı yetişib. Əlbəttə, biz bu məsələdə Sizin şəxsi rolunuzu yüksək qiymətləndiririk. Bir qədər sonra keçiriləcək bugünkü üçtərəfli görüş bizim ilk görüşümüz olmayacaq. Sizin təşəbbüsünüzle bu cür görüşlər keçirilib və görürəm ki, normallaşma prosesinə çox yaxşı impuls verib. Azərbaycan nisbətən yaxın vaxtlarda Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasının əsası olmalı 5 əsas prinsipi irəli sürüb. Bunlar beynəlxalq hüququn fundamental prinsipləridir və mənim fikrimcə, bu əsasda normallaşmaya nail olmaq mümkündür.

Qarabağ münaqişəsi artıq tarixdə qalıb. O, iki il bundan əvvəl həll edilib. Buna görə də bu baxımdan burada praktiki olaraq müzakirə edilməli məsələ yoxdur. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması isə, əlbəttə, çox ciddi addımlar tələb edən formatdır. Biz bu məqsədlərə nail olmaq işində bundan sonra da şəxsən Sizin fəal rolunuza və Rusiyanın roluna ümid bəsləyirik. Dəvətə görə bir daha sağ olun.


Üçtərəfli görüş

Qeyd edək ki, daha sonra Azərbaycan prezidenti İlham Əliyevin Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanla üçtərəfli görüşü keçirilib. Buna paralel olaraq, Soçidə Azərbaycan, Rusiyə və Ermənistanın XİN başçıları da biraraya gəlib. Bu barədə TASS Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskova istinadən bildirib.

O, qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüşlə yanaşı, üç ölkənin xarici işlər nazirləri ayrı-ayrılıqda danışıqlar aparırlar.

Qeyd edək ki, hər iki görüşdə müzakirə olunan məsələlər və qəbul olunan qərarlarla Hurriyyet.az saytında tanış ola bilərsiniz.

Hazırladı: KƏNAN



ADP Soçi görüşü öncəsi Əliyevə müraciət etdi

"Ərazi bütövlüyümüzü, suverenliyimizi təhdid edən təklifləri neytrallaşdırın..."

Dünən ADP İdarə Heyətinin ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslərə dair növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən "Hurriyyet"ə verilən məlumata əsasən, toplantı iştirakçıları ilk növbədə Rusiya prezidenti V. Putinin "Valday" görüşündə Azərbaycanla Ermənistan arasında Avropa İttifaqının təklif etdiyi sülh sazişinin alternativini kimi, üçtərəfli 10 noyabr 2022-ci il tarixli sazişinin ruhuna zidd olaraq və Azərbaycanın suverenliyini kölgə altına salan yeni təkliflə çıxış etməsi məsələsinə münasibət bildirib.

Qeyd edilib ki, bu cür yanaşma Avropa İttifaqının təklif etdiyi və hər iki ölkənin mənafehinə nisbətən uyğun olan təklifin əleyhinə yönəlməklə Rusiyanın Cənubi Qafqazda itirilmiş nüfuzunun bərpasına, münaqişə vəziyyətinin qalıcı olmasına, Qarabağda yerləşdirilən "sülhməramlı" kontingentin ərazilərimizdə daha uzunmüddətli qalmasına hesablanmış bir çıxışdır və Azərbaycan tərəfi heç bir vəchlə bu təklifləri qəbul etməməlidir.

V. Putinin addımının arxasında bu günə keçirilməsi nəzərdə tutulan Soçi görüşündə Azərbaycana qarşı göstərəcəyi siyasi təzyiqlərin durduğunu diqqət çəkən partiya yetkililəri, bu ərəfədə Rusiyanın təkidi ilə Xankəndində çoxsaylı mitinqin təşkil edilməsinin də bu plana daxil edildiyini qeyd edib və ölkə başçısını bu görüşdə 44 günün zəfərinə kölgə salmamağa, ərazi bütövlüyümüzü, suverenliyimizi təhdid edən təklifləri neytrallaşdırmağa çağırıb.

İdarə Heyəti İranda başlayan xaos hadisələrin getdikcə məcradan çıxmasından, İran güc qüvvələrinin qadağan olunmuş üsullarla aksiya iştirakçılarına hədsiz zorakılıqlar göstərməsindən, soydaşlarımıza qarşı yeridilən ayrı-seçkilik siyasətinin daha amansız forma almasından ciddi narahat olduğunu diqqətə çəkib və hakimiyyətin soydaşlarımızın hüquq və azadlıqlarının pozulması ilə bağlı sərgilədiyi rəsmi mövqeyi dəstəkləməklə bundan sonra da İranın bu mürtəce siyasətinin faş olunması, soydaşlarımızın beynəlxalq səviyyədə hüquqlarının müdafiə edilməsi istiqamətində səylərini artırmağa çağırıb.

Toplantının sonunda partiyanın cari fəaliyyəti ilə bağlı da bir sıra məsələlərlə bağlı qərarlar qəbul olunub.

Hazırladı: RƏŞAD



Eldar SABİR
Səbiq millət vəkili

Məhərrəm Əliyevin insanlarla “gizlənpaç” oynaması...

Və yaxud Prezident köməkçisinin
"Aldanmış kəvakib"
povestindəki obrazı...

Prezidentin hərbi məsələlər üzrə köməkçisi hörmətli Məhərrəm Əliyevə kiçik bir müraciət olacaq. Bəri başdan deyim ki, ona heç vaxt qərəzim, kinim-küdurətim olmayıb. Nə də ondan özümə qarşı bir pislilik görməmişəm. Sadəcə uzaqdan-uzağa salam-əleykümümüz olub. Dövlətçiliyə, ölkə rəhbərinə sədaqətində də qaranlıq bir məqam müşahidə etməmişəm. Bakı şəhər baş polis idarəsinin rəisi vəzifəsində çalışarkən ona olan hücumlara qarşı kəskin yazılarımla olub.

Polis sisteminin üst qatlarında cəmləşən müxtəlif nüfuzlu dairələrin ona çox ciddi və bir sıra hallarda isə əsaslı iradları mövcud idi. Xarakterindəki saymazyanalılıq və üzrlü hesab etsin, yekəxanalılıq keyfiyyətləri düşmənləri tərəfindən qətiyyənlə qəbul edilmirdi. Təzyiq və hücumları yaradan səbəblərdən biri də bu idi. Buna baxmayaraq “Səs” qəzeti üçün ondan böyük bir müsahibə götürərək, fikir və təkziblərinin böyür-başını düzəldib, şəhəri yubatanı çap etdik və yaydıq. Halbuki bu qədər geniş yazı və tərifişə təqdimat ölkə miqyasında aparıcı qəzet kimi tanınan “Səs”in iki səhifəsində yerləşdirilməsi çox təsadüfi vəziyyətlərdə baş verirdi. Arxivimdə indi də durur.

Sən demə, hərbi məsələlər üzrə köməkçinin müasir ovqatı insanlara münasibətdəki öncəki ovqatını alt-üst edərək tamamilə dəyişdirib. Mən də elə bil fil qulağında yatmışam. Bilsəydim, heç zəng edib haqlı xahişimi telefonla çatdırmaq niyyətinə düşməzdim... Bu yaşda olasan, ölkə miqyasında digərləri ilə müqayisədə müsbət mənada fərqlənən və insanlarla telefonda həm də “əla” gizlənpaç oyununa imza atan. Heyflər olsun!!! Çox heyflər!!!

Nəhayət, son üç-dörd ildə başıma o oyun qalmaqaldı ki, açılmasın. Qapıların üzümüzə bağlandığı vaxtlarda bizə köməklik göstərən, ümidlərimizin ölmesinin qarşısını böyük xeyrxahılıqla alan tək bir insan oldu. Hətta yaşadığım siyasi problemin mahiyyətini bilib-bilə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva köməkliyini əsirgəmədi. Unutmayacağam bu yaxşılığını!!! Sağ olsun!!!

Basqıların ikinci dalğası başlayıb. Bu dəfə isə hörmətli Mehriban xanım Əliyevaya problemimizi çatdırmaq imkanımız olmadığından, məcbur qalıb Məhərrəm Əliyevi aramalı oldum. Bir neçə gün əvvəl ona zəng etdim. Ümidim olmasa da, lakin zəngimə səs verildi. “Salam, Məhərrəm müəllim” dedim. Ədəb-ərkan çərçivəsində hal-əhval tutdum. O da “sağ ol, eşidirəm” dedi. Bir-iki kəlmə kəsməmişdik ki, elə bil Allahdan o an səs gəldi ki, danışan Məhərrəm Əliyev deyilmiş. Sən demə, köməkçisi, ya da kimsə biri imiş. Demək ki, aldadılmışam... Köməkçi öz köməkçisi vasitəsilə mənə fırlıdaq gəlmiş. Sözlərimi köməkçiyə dedim və telefonu söndürdüm.

Fikir məni götürdü. M.F.Axundovun “Aldanmış kəvakib” povesti gəlib yadıma düşdü. Çox yəqin ki, keçmiş polis rəisi bu əsəri oxumayıb. Özünə azca əziyyət verib baxarsa, orada obrazını həmin əsərdə tapar və bir daha insanlarla gizlənpaç oyununa getməz.

P. S. Yoldaş general-polkovnik, indi bu yazıdan sonra nə pislilik edəcəksinizsə halanız olsun. Öyrəşmişəm onsuz pisliliklərə!!! Ancaq içimdəki bir arğ - illərlə qəlbimdə Sizə gəzdirdiyim hörmət-izzəti parça-parça edən baltanızın sapı məni rahat buraxmayacaq.

İcra başçısının qardaşı Ucarı “söküb-talayır”

Rayon sakinləri Müşfiq
Məmmədovdan şikayətçidir



Ucar rayonunun bir qrup sakini tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Sakinlər Ucar rayon Suvarma Sistemləri İdarəsinin müdiri Müşfiq Məmmədovun fəaliyyətindən narazıdır:

“Ucar rayon Suvarma Sistemləri İdarəsinin müdiri Müşfiq Məmmədovun yarıtmaz fəaliyyəti nəticəsində əhali arasında ciddi narazılıq yaranmış, korrupsiya əməllərinə görə dövlətə külli miqdarda ziyan dəyməkdə davam edir.

Ucar rayon İcra Hakimiyyəti başçısı Mənsur Məmmədovun qardaşı olan Müşfiq Məmmədov, hətta o qədər arxayındır ki, həftədə bir dəfə işə gəlib, yığılan pulları götürüb evinə, Bakı şəhərinə qayıdır.

Bu vəzifəyə təyin olunana qədər Bakı şəhərində mağaza işlədən Müşfiq Məmmədov, icra başçısı olan qardaşının sayəsində Ucar rayon Suvarma Sistemləri İdarəsinin müdiri vəzifəsinə təyin edilmişdir.

İdarəyə məxsus bütün texnikalar şəxsi işlərə cəlb edilib, gündəlik qazancın 90 faizi müdiri ödənilir. Dövlət tərəfindən ayrılmış yanacaq isə satılaraq, pulu mənimsənilir. Hətta illərlə sürülməyən, nasaz vəziyyətdə idarənin heyətində yatıb qalmış texnikalara yanacaq fakturası yazılır. Rayon ərazisində suvarma kanallarını kol-kos basıb, qamış və lil olsa da, təmizlənməsinə dair qanunsuz sənədləşmə aparıb dövlətin vəsaitini talan edirlər.

Adı işdə, özləri Bakı şəhərində olan çoxlu sayda işçilər var ki, hər ay müdir Müşfiq Məmmədova haqq verirlər. Hətta staj xatiri-



Müşfiq Məmmədov

nə adı işdə, maaş kartları Müşfiq Məmmədovun cibində olan işçilər də çoxdur.

Rayon ərazisində su qıtlığı yaşansa da, hektarı üçün Müşfiq Məmmədova 2000 manat ödəməklə, yüzlərlə hektar çəltik sahələri əkilmişdir.

İdarə rayonun ərazisindəki meliorasiya və irriqasiya sahələrinə aid olan su anbarları, kanalları, kollektorları, boru kəmərləri və bəndlərin istismarını keyfiyyətsiz həyata keçirir. Müşfiq Məmmədovun yarıtmaz idarəçiliyinə görə, rayonun su təminatının və torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması vəzifəsi yerinə yetirilmir. Nəticədə isə torpaqların məhsuldarlığı olmur, şoranlaşma daha da artır.

Su nasoslarının təmiri üçün 1 və ya 2 min manat xərcləndiyi halda, sənədlərdə həmin məbləğ 20-30 min manat göstərilir. Həmçinin, idarəyə məxsus texnikaların tə-

mirini sürücülər öz vəsaitləri hesabına et-sələr də, Müşfiq Məmmədov buna dair sənədləşmə aparıb, həmin məbləği öz şəxsi hesabına keçirir. Nəticədə də talançılığı gündəlik iş üslubu etmiş Müşfiq Məmmədov çox sayda daşınmaz əmlakla və bahalı avtomobillərə sahiblənmişdir. Təkcə Bakı şəhərində 12 yerdə mənzilə, 14 yerdə ticarət obyektinə sahiblənib. Qəbələ, Quba və İsmayilli rayonlarında bağ evləri və bahalı maşınları dövlət büdcəsindən taladığı pulların hesabına əldə etmişdir.

Elementar savadı, danışiq qabiliyyəti və kobud davranışı olan, dövlət vəsaitini talan edən belə bir adamın vəzifədə qalması dövlət adına ləkədir.

Ucar əhalisi Məmmədov qardaşlarının cinayət əməllərindən çox əziyyət çəkirlər. Onların nə vaxt qanun qarşısında cavab verəcəklərini əhali səbrsizliklə gözləyir”.

Qeyd edək ki, məktub aşağıda adları qeyd oluna sakinlərin imzası ilə göndərilib:

- **Umarov Şəmsəddin İslam oğlu, Kükəkən kəndi;**
- **Əliyev Sahib Məsim oğlu, Qazyan kəndi;**
- **Məmmədov Vüqar Bahadur oğlu, Qazyan kəndi;**
- **Nəbiyev Kamal Qsim oğlu, Qazyan kəndi;**
- **Rüstəmov Əli Umudvar oğlu, Qazyan kəndi;**
- **Əlifova Səmayə Güloğlan qızı, Lək kəndi;**
- **Osmanova Tahirə Nağı qızı, Lək kəndi.**

Hazırladı: RƏŞAD

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Tahir Ağarəhimov niyə polis bölməsinə aparılıb?

“Vətən TV”-nin inzibatçısı polisin qanunsuz əməli
ilə bağlı müvafiq qurumlara müraciət edib



da göstərdim ki, işə getməliyəm, “Vətən TV”-də işləyirəm. Təkrarən mənə, “səbrli ol” deyərək, sanki toxdaqlıq verməyə çalışırdı. Günümüz beləcə günorta oldu. Vaxtım həyətə gəzməklə, sumkadakı qəzetləri mütaliə etməklə keçirdim.

Bir neçə saat sonra, gözüm polis bölməsindəki divarda gördüyüm telefon nömrələrinə sataşdı. İnsan Hüquqları Üzrə Müvəkkil (Ombudsman) nömrəsi idi. Məni bölmədə müşayiət edən polis kapitanı Soltan Əliyevə bu nömrələrə zəng etmək istədiyimi bildirdim. Cavabı bu oldu ki, müavin bölmədə yoxdur. Dedim ki, Ombudsman Aparatına zəng eləməyim üçün müavinin burda olum-olmamasına nə ehtiyac var?

Axşama doğru müavinin idmana getdiyini eşitdirdilər. Günün 10 saatından çox vaxtım orda keçdi. Pandemiya dövrü olmasına baxmayaraq, elimizi yuduğumuz yerdə maye sabun da yox idi. Üstəgəl axşamın qaranlığında işıq da yox idi. Əməkdaşlar isə, hərə öz sabununu ilə əlini yuyub, sonra sabununu geri götürüldülər. Bütün bunlar nəzərimdən yayınmadı.

Səhər-səhər etdiyim söhbətlər zamanı müavinə dedim ki, bütün burda baş verənləri bir “novella” janrında qələmə alıb ictimailəşdirməliyəm. Axşam saatlarında, təxminən 19:10 radələrində məni müşayiət edən polis kapitanı Soltan Əliyev və bölmə növbətçisi əlindəki jurnala baxaraq, azad olduğumu söylədilər.

Həyatımda ilk dəfə baş verən bu hadisədən sonra, ixtiyar yaşımda səhhətim, əsəblərim pozulub, stress keçirmişəm. Heç bir səbəb göstərmədən mənə qarşı edilmiş bu haqsızlığa 3-4 gündür ki, orqanizmin tab getirə bilmir. Şəxsən insan fikirləşir ki, bunlar ya karyera, ya növbəti rütbəni növbədənəkmən almaq üçün çalışırlar.

Sizlərdən xahiş edirəm ki, başıma gələn bu əhvalata hüquqi qiymət verilsin”.

Hazırladı: KƏNAN

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Şeyx niyə “qardaşlarına” qarşı çıxdı?

Allahşükür
Paşazadənin
İranla bağlı
açıqlamalarının
pərdəarxası



Qafqaz Müsəlmanları İdarəsinin şeyxi Allahşükür Paşazadə ölkə televiziyalarından birinə verdiyi müsahibədə "qardaşım məni erməniyə satdı" deyərək İranın giley-lənib. Əslində, şeyx bu açıqlamanı çoxdan dilə gətirməli idi. Amma onun bu gün belə, İrana qarşı "açıq çıxışı"nın nə qədər səmimi olduğu düşündürücüdür. Təkcə ona görə yox ki, şeyx özünün dedi-yi kimi "ümidləri qırılan milyonlar şianin" rəhbəri, yaxud İranın Azərbaycandakı dini (siyasi) emissarıdır, həm də ona görə ki, o, nəzir, mərasim evləri, həcc-ümürə biznesinin sahibidir. Görünür, "Böyük dayaq" filmindəki neqativ personajlardan biri olan Salmanın diliylə desək, "ayaqlarının altındakı torpağı od tutub yanmağa məcbur edən" amil şeyxi İranın indiyə qədər dövlətimizə qarşı törətdiklərini üzünə çırpmağa zorlayıb.

Dünənki çıxışdan sonra istər istəməz adamın yadına 5 may 2020-ci ildə şeyxin İrana qarşı sanksiyaların dayandırılması xahişi ilə o vaxtkı prezident Donald Trampa müraciət ünvanlaması düşür. Elə təsəvvür yaranır ki, şeyx möminlərə xas olan sadəlövhüklə şiə qardaşının müdafiəsində durmağı özünə borc hesab edib və bu zaman İranın 44 günlük müharibədən əvvəl də ermənilərlə canbır qəlbə olduğunu nəzərə almayıb. Amma bu, ona İrandan ötrü ABŞ-ın üzünə "ağ olmağa" mane olmayıb.

İndisə şeyxin müsahibədə vurğuladığı bəzi məqamlara nəzər salaq. Allahşükür Paşazadənin çıxışının əsas məzhi "Qardaşım İran məni erməniyə satdı" fikri olsa da, müsahibədə bu fikirlər də yer alıb: "Baxmayaraq ki, İran İslam Respublikası deyilir, amma onların bizim sərhədlərdə manevr etməsi yolverilməzdir. Mən televizorda gördüm ki, hərbiçilər həтта təyyarəyə oturanda bir din xadimi gəlib Qurani-Kərimlə xeyir-dua verir. Bu nəyə xeyir-dua verir? Hara göndərir? Azərbaycana? Müsəlman dövlətinin sərhədinə, ona əzələ göstərməyə göndərir. Bu, heç də müsəlmana yaraşan hərəkət deyil. Mən bunu gözləmədim. Bəs harada idi bunların səsi? Bir gecədə Xocalıda 600-dən çox insan qətlə yetirildi. Niyə bir dəfə bu manevri Ermənistan sərhədində aparmadınız? Biz bunu 30 il gözlədik. Torpaqlarımız işğal olundu, məscidlərimiz yandırıldı. Amma mən indiyədək elə bilmışəm ki, mənə bir şey olsa, qardaşlarım gəlib məni xilas edəçək-lər. Amma bu gün mənim o ümidim qırıldı. Mən kimə inanım? Mənim qardaşım məni erməniyə satdı. Milyonlarla şianin burada ümidi qırıldı".

Təbii ki, şeyxin "qardaş" dedi-yi İran mollaları tarixən gerçək qardaşlıq nümunəsini bizim qan düşmənilərə olan, qanımıza yerikləyən ermənilərə hər zaman gizli və açıq göstərmiş və bu, yeni kəşf

deyil. Ustəlik, rəsmi Tehran erməni-fars qardaşlığını dəfələrlə Teh-randa və İrəvanda ən yüksək tri-bunadan səsləndirib. Amma, san-ki cənab Paşazadə bunu "Ameri-ka kəşf edirmiş kimi" yenəcə eşi-dib. İstəyirsə, ona İran-Ermənis-tan qardaşlığına sübut ola biləcək lap təzə bir informasiya da çatdı-raq. Son günlərdə İrəvanda başın-da əmmaməsi, əlində isə kitab olan İranın "beynəlxalq" Əhli Beyt təşkilatının rəhbəri Ayətullah Həsən Əxtari ilə erməni Qriqoryan kilsəsinin təmsilçisi olan keşişlə görüşündən də danışaq. Hansı ki, onlar İrəvanda erməni və fars xalqlarının - Əxtariyə görə, "İran xalqlarının" - ortaq dəyərləri ilə bağlı nəşr olunan kitab barədə təəssüratlarını bölüşüblər... Bir az da dərinə gedib bildirək ki, Ayətul-lah Əxtari İrəvana erməni kilsəsi-nin dəvəti ilə gedib və İrəvan Uni-versitetindəki çıxışı zamanı deyib ki, ermənilər və "İranlılar" (farslar) qardaş xalqlardır. Ardınca İrəvan Universitetinin rektoru Aram Si-monyan da Əxtarinin çıxışından vəcdə gələrək, Ermənistan və İra-nın "bir millət - iki dövlət" olduđu-nu bəyan edib və Ayətullah Həsən Əxtari də erməni qardaşının könlünü qırmağı və onun plagiat şüarını təkrarlamağı özünə borc bilib.

Bax, belə. Əminik ki, şeyx bu qəbildən xəbərlərə kifayət qədər rast gəlib, amma nədənsə məhz indi onda belə bir qənaət hasil olub ki, "qardaşı İran bizi erməni-yə satdı..."

Şeyxin İranın "qoşun-ləşkəri"-ni gətirib Araz kənarına töküb təlim keçirmək həvəsinə "zorakı ki-nayə" ilə, "niyə bir dəfə bu ma-nevri Ermənistan sərhədində aparmadınız?" iradına Ərdəbil şə-hərinin cümə imamı Ayətullah Seyid Həsən Ameli də "İran Azər-baycanın din qardaşıdır", - deyərək, öz ələmində mövqə bildirib. Üstəlik, "SEPAH-ın və İranın ordusu-nun ölkənin şimalında, Azər-bay-

canla sərhəddə keçirdiyi hərbi təlim barədə böyük Azərbaycan xal-qına bir neçə söz demək istəyirəm", - cümlələri ilə başlayaraq, "bu təlimin başlaması ilə ölkəmizə hücum başladı. Azərbaycan mətbuatında, qəzetlərində bizə qarşı hücum başladı və hələ də davam edir. Bu hərbi təlim Azərbaycana təhlükə deyil, Azərbaycana qarşı hakimiyyət iddiası deyil, Azər-baycan ərazisinə daxil olmaq niyyəti deyil, bu təlim də əvvəlki təlimlər kimi müdafiə təlimidir, hücum deyil", - açıqlamasını verib. Məntiqlə ərdəbilli ruhaninin bu qarşılıqlı replikasını şeyxin iradına cavab hesab etmək olar.

Görürsünüzmü, cənab şeyx, İranın kiçik rütbəli dini xadimi belə öz molla rejiminin maraqlarını siz-dən daha yaxşı dərk edir və mü-dafiə edir. Sizin televiziya da gör-düklərinizi Azərbaycanın nəvəniz yaşında olan kiçik vətəndaşları in-ternet media resurslarından görür-lər. Sanki iki gün əvvəl kəşf etdiyi-niz kimi nümayiş etdirdiyiniz İran İslam Respublikasında islamdan əsər-ələmət olmadığını, ölkənin fəhuş və narkotik cəngəlliyi oldu-ğundan xəbərsiz idiniz? Dünya mediasının bar-bar bağıracağı İra-nın Qarabağı 30 il ərzində Er-mənistandan narkotrafik kmi istifadə etdiyindən xəbərsiz idiniz? Deyir-siniz ki, din xadimi gəlib Qurani-Kərimlə əsgəri müsəlman dövləti-nin sərhədinə, ona əzələ göstər-məyə göndərir və bu heç də mü-səlmana yaraşan hərəkət deyil. Arazın sahilinə ordu yığana qədər rəsmi Tehranın dövlətimizə qarşı törətdiklərinin dini dövlət titulu-na yiyələnən qonşumuza yaraşmadı-ğını indiyədək bilmirdiniz? Azər-baycan dənizdəki neft yataqlarını

istismar etməyə başlayanda İran hərbi təyyarəsinin üstümüze hü-cum çəkdiyi zaman niyə dinmirdi-niz? 44 günlük müharibədə İranın Ermənistanı dayandırmadan hərbi sursat və yanacaq daşdığından xəbəriniz yoxdu? Bu din qardaşı kimi ona yaraşan hərəkət idimi? Deyirsiniz ki, "bir gecədə Xocalıda 600-dən çox insan qətlə yetirildi. Bunu ermənilər etmədilərmi?" Siz-cə, İran Ermənistanın blokada şə-raitində "nəfəsliliyi rolunu icra edə-rək" bundan bixəbərdir idi? Üstəlik, "qardaşınıza" irad bildirirsiniz ki, "niyə bir dəfə bu manevri Er-mənistan sərhədində aparmadınız? Biz bunu 30 il gözlədik". 30 il tor-paqlarımızı erməni işğalında qal-sın, azad olunmasın deyərək İranın hansı oyunlardan çıxdığından heçmi xəbəriniz olmadı? 1992-ci il mayın 8-də Şuşanın erməni işğalına düşər olmasında İranın hansı rol oynadığını hələ də bilmirsiniz?

Elədirsə, oturun düşmən deidi-yimiz erməni din xadimlərinin öz dövlət maraqlarını necə güddüyü-nü araşdırın. Yaxud xəyanətindən gileyləndiyiniz İran mollalarının fars dövlətçiliyinin maraqlarının keşiyində necə durduğunu görün.

Məlumdur ki, İranın ölkəmiz-dəki agentləri narkotikin yayılma-sında, xüsusilə gənc təbəqənin narkotikə cəlb edilməsində və İran agentura şəbəkəsinin vüsət alma-sında xüsusi rol oynayırlar. Böyük ehtimalla burada, xüsusilə molla qıyafətində olanlar daha çox təsi-rə malikdirlər. Çünki insanların di-ni hissələrindən faydalanırlar. Sizin indiyə qədər ölkənin dini idarəsin-də rəhbər mövqə tutan adam kimi, bütün baş verənlərdən xəbərsiz olmanız mümkünsüzdür. İran nəinki ölkəmizə Xamneyiyə təqlidi

əsas alan radikal şialiyi ixrac edə-rək sabitliyi pozmaqla, Ermənista-na hər cür dəstək verməklə, gecə-gündüz Azərbaycana qarşı iyrənc təbliğat aparmaqla yetinmir, üstəlik də gənclərimizi narkomana çə-virmək və gələcəkdə onların əli ilə ölkədə terror aktları törədə bilmək üçün əlindən gələn hər şey edir. Məlumatlara görə, əvvəllər narko-tiklərin yayılmasını "Keyhan" qə-zetinin Bakı təmsilçiliyi koordinasi-ya edirdi. İndisə bu işlə bilavasitə İranın Azərbaycandakı konsulluğu məşğuldur. Nədən İranın bu əməl-lərini indiyə qədər ifşa etməmisi-niz? Sizə bunu etməyə nə mane olub? Sizin indiki "zorakı üsyanı-nız" inandırıcıdır mı?

Əlbəttə, xeyr. Dünənə qədər İranın sözcüsü kimi çıxış edən xa-rici emissar rolunu oynayan dini li-dere necə inanmaq olar? Xüsusilə ona görə ki, İranın ölkəmizə qarşı açıq düşmənciliyini bilə-bilə hələ də fars mollalarını "qardaş" adlan-dırırsınız.

Və ona da şübhə etmirik ki, şeyxin "qardaş" dediklərinə cə-nubdakı əzilən soydaşlarımız yox, ayətullahlar, Xomeyni, İranın ter-ror siması olan Qasim Süleymani, prezidentlik kürsüsünə cəllad tər-cüməyi-halı sayəsində yüksələn Reisi daxildir. Məhz bu səbəbdən də indiyədək özünü Azərbaycanın dini idarəsinin rəhbəri kimi yox, İranın buradakı baş emissarı kimi aparıb.

Cənab Paşazadə müsahibə-sində dəfələrlə azərbaycanlı din-darları "şiə müsəlmanlar", Azər-baycan dövlətini isə "şiə dövləti" kimi təqdim edib. Ona xatırladaq ki, Konstitusiyamıza görə Azər-baycan dünyəvi dövlətdir, ölkəmi-zin "şiə dövləti", "şiə əhalisi", "şiə qardaşlığı" terminləri ilə əlaqəsi yoxdur. Azərbaycan dinindən, di-lindən asılı olmayaraq ərazisində yaşayan hər bir vətəndaşın dövlə-tidir və dini ayrı-seçkilik yolveril-məzdir. Bundan başqa da ölkədə islam dininin sünni tərifiqətinə məx-sus toplum da var, ona görə bura-nı şiə dövləti kimi sıramağa çalış-maq doğru deyil və zərərli yanaş-madır. Ən əsası isə, İrana bağlı-lıqdan qaynaqlanan şiə məhəbbə-tindən irəli gələrək Azərbaycanla İrani "din qardaşı" kimi təsbit et-məyə heç bir əsas yoxdur.

Bəs, şeyxin İrana qarşı bu cür giley-güzar etməsinin gerçək sə-bəbləri nədir? Məlum olduğı kimi, İranda artıq iki aya yaxındır ki, molla rejiminə qarşı etirazlar da-vam etməkdə və artıq proses inqila-ba çevrilməkdədir. Hadisələrin gedişatı göstərir ki, rejim son nə-fəsinə verir, can üstədir. Prosesin İranın parçalanacağı ilə sonuc-la-nacağı tam dəqiq olmasa da, mol-la rejiminin son nəfəsinin olduğu həqiqətdir. Belə görünür ki, şeyx də bəzi dairələrdən dini rejimin gedəcəyi haqda dəqiq məlumatlı-dır və bu səbəbdən kompasi "Qumdan Ankaraya döndərib". Şeyx İranın Arza sahilinə sürü-yüb-gətirdiyi sınıq-salxaq hərbi texnikaya oxşayan müsahibəsi ilə bir növ İranın Azərbaycana qarşı apardığı açıq düşmən siyasətin-dən uzaqlaşmağa, qopmağa, mə-safə saxlamağa çalışır. Məqsəd özünü Azərbaycan dövlətinin "İran agentlərini təmizləmə əməliyyatı-nın küleyi ilə sovrulmaqdan sığor-talamaq", "haqq yoluna qayıtdı-ğını", hələ də nəyə isə yarıya bil-ə-cəyini göstərməyə çalışmaqdır. Amma çox gecdir, ox yaydan çı-xıb. Daldan atılan daşı topuğa də-yər...

Ülviyyə ŞÜKÜROVA

Dünya yenidən taxıl sınağı ilə üzləşib. Belə ki, Rusiya "taxıl saziş-"ində iştirakını dayandırması haqqında qərar verib. İndi hər kəsi düşündürən bir sual var: baş verənlər Azərbaycana necə təsir göstərəcək?

Azərbaycan taxıl idxal edən, xüsusilə də dənli bitkilərlə bağlı olaraq idxaldan asılı olan bir ölkədir. Və Azərbaycanın ən çox taxıl idxal etdiyi ölkə Rusiyadır. Rusiyada ötən il, təxminən, 76 milyon ton buğda istehsal olunmuşdusa, bu il istehsal 100 milyon tondan artıq proqnozlaşdırılır.

Lakin əmtəə bazarında münasibətlər, xüsusilə də Rusiyanın potensial ixracat məhsulları ilə bağlı bazarlar seçməsi daha çox siyasi konyukturadan asılıdır. Məlum olduğu kimi, son günlər ABŞ-da Azərbaycan-Ermənistan arasında həzirlənən sülh sənədi və Praqada iki ölkə liderlərinin razılaşdığı bir sıra məqamlar Rusiyanı ciddi narahat etməyə başlayıb.

İndiki şəraitdə Rusiya Cənubi Qafqazda soyuq bir mövqe savaşı sürdürməkdədir. Belə olan təqdirdə Kreml istəkləri ilə razılaşmadığı təqdirdə Azərbaycana taxıl idxalı ilə bağlı müəyyən şərtlər irəli sürə bilər. Bu isə istənilən halda Azərbaycan üçün arzuolunan deyil.

Adətən Rusiya belə təzyiq vasitələrindən istifadə edir. Rusiya ilə siyasi münasibətlərdə azca gərginlik ortaya çıxan kimi, meyvə-tərəvəz məhsullarımızda hansısa xəstəlik "aşkar edilir". Məsələn, ötən ay Azərbaycandan Rusiyaya ixrac edilən 300 min tona yaxın məhsulda hansısa "xəstəlik" aşkar edilmişdi. Bura kartof, pomidor, nar kimi starteji ixrac məhsullarımız da daxildir. Və belə olan halda isə istənilən bir zaman Rusiya Azərbaycana təsir imkanlarını qoruyub saxlamaqda maraqlı görünür. Azərbaycanın da alternativ olaraq kənd təsərrüfatı məhsullarını satmaq üçün bazar imkanları və seçim şansları çox deyil.

Azərbaycan bu ilin 9 ayı ərzində taxılın ?-dən artığını, yəni 27-28 faizini sentyabrda, yarıya qədərini isə üçüncü rüb ərzində idxal edib. Üçüncü rübdə taxıl qiymətləri enməyə doğru gedirdi.

Lakin qışa doğru Azərbaycanın taxıl idxalı ilə bağlı vəziyyət necə olacaq, ümumiyyətlə may ayına qədər buğda təminatımız 100 faiz icra edilə biləcəkmi? Bu suala hələlik heç kim konkret olaraq cavab verə bilmir. Dövlət Gömrük Ko-

Dünya bazarında taxıl həyəcəni



Azərbaycanı qışda nə gözləyir?

mitəsinin açıqladığı aylıq statistik göstəricilər əsasında aparılan hesablamalara əsasən, iyul ayından başlayaraq ölkəyə idxal olunan buğdanın qiyməti enməkdədir. Belə ki, ötən ildən başlayaraq artan qiymət bu ilin iyun ayında ən yüksək həddə - bir tonu orta hesabla 419,24 ABŞ dollarına yüksəlsə də, sonrakı aylarda enməyə başlayıb. Sentyabr ayında ölkəyə idxal edilmiş bir ton buğdanın orta qiyməti iyun ayı ilə müqayisədə 20,1 faiz azalaraq 334,79 ABŞ dolları olub. Sentyabr ayındakı orta qiymət mart ayından sonra ən aşağı göstəricidir.

Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, sentyabr ayında dünya bazarlarında buğdanın qiyməti 2,2 faiz artıb. Ümumilikdə isə qlobal ərzaq qiymətləri 6 aydır ki, enməkdə davam edir. FAOnun sentyabr ayı üzrə açıqladığı məlumata görə, taxıl istisna olmaqla digər ərzaq məhsulları qrupları üzrə (ət, bitki yağı, süd və şəkər) qiymət indeksləri azalıb. FAOnun Taxıl qiymətləri indeksi sentyabr ayında orta hesabla 147,8 bənd təşkil edib ki, bu da avqust ayına nisbətən 2,2 bənd (1,5 faiz) və 2021-ci ilin sentyabr ayı ilə müqayisədə isə 14,9 bənd (11,2 faiz) çoxdur.

Qurum sentyabr ayında buğdanın bahalaşmasını "Taxıl dəhlizi" sazişinin noyabr ayından sonra davam etdirilməsi ilə bağlı artan qeyri-müəyyənliklə bərabər, Argentina və

Kiçik epizodları nəzərə almasaq ticarət münasibətlərinin davam edəcəyi istisna deyil. Lakin bahalaşma da qaçılmazdır. Çünki istənilən qlobal böhranlı vəziyyətdə logistik xərclər

Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, sentyabr ayında dünya bazarlarında buğdanın qiyməti 2,2 faiz artıb. Ümumilikdə isə qlobal ərzaq qiymətləri 6 aydır ki, enməkdə davam edir. FAOnun sentyabr ayı üzrə açıqladığı məlumata görə, taxıl istisna olmaqla digər ərzaq məhsulları qrupları üzrə (ət, bitki yağı, süd və şəkər) qiymət indeksləri azalıb...

ABŞ-da hava şəraitinin yaratdığı narahatlıqlar, eləcə də Avropa İttifaqında tələbatın artması ilə izah edib. Hərçənd ki, "Taxıl dəhlizi" razılaşmasının noyabrdan sonrakı "təleyi" ilə şübhələrin kökündə Ukraynadan çıxan taxıl məhsullarının əsasən Avropa ölkələrinə göndərilməsi dayanır.

Belə olan təqdirdə Azərbaycan idxal etməli olduğu buğda, dənli bitkilər və taxıl məhsullarının təminatında bir sıra problemlərlə üzləşə bilərmi? İlkin olaraq bu suala "xeyr" cavabı vermək olar. Çünki hazırda Azərbaycanla Rusiya arasında hər hansı bir diplomatik gərginlik mövcud deyil.

rin artması baş verir. Bu da məhsulun maya dəyərinin yüksəlməsinə gətirib çıxarır.

İstənilən halda Azərbaycanın buğda idxalının son üç aylıq, o cümlədən sentyabr ayının göstəriciləri onu deməyə əsas verir ki, sözügedən hadisələr yerli təchizata əngəl törətməyib. 9 ayda idxalın az qala yarısı - 47,5 faizi son üç ayın payına düşüb. Təkcə sentyabr ayında buğda idxalının həcmi ümumi idxalın 27,5 faizini təşkil edib.

Lakin irəlidə bizi 53 fəzilət taxıla olan ehtiyacımızı təmin etmək kimi mühim bir məqam dayanır. Ortada olan daha bir ümidverici məqam ondan iba-

rətdir ki, Rusiya özü də taxılını satmaqla bağlı çətinliklərlə üzləşib. Bu ilin iyul-avqust aylarında buğda satışı əvvəlki ilin eyni dövrünə nisbətən 22 faiz azalıb. Rusiya mediasının məlumatına görə, təkcə dünyanın 35-dən çox ölkəsinə məhsul satan Rusiyanın "Rusagro Group" şirkətinin buğda satışı bu ilin üçüncü rübündə 56 faiz azalıb. "Bloomberg" agentliyi vurğulayır ki, qida məhsulları sanksiyalara məruz qalmasa da, bəzi banklar və gəmiçilik şirkətlərinin Rusiya ilə iş görməkdən yayınırlar.

Belə olan şəraitdə isə Azərbaycan əlverişli bazar statusunu qoruyub saxlaya bilər. Əgər biz Azərbaycanla Qazaxıstanın son zamanlar həm diplomatik, həm də istisadi olaraq yaxınlaşması proseslərinə diqqət etsək o zaman belə qənaətə gələ bilərik ki, yaxıl təchizatında ciddi bir problem yaşanmaya bilər.

Bununla belə, nə dünya bazarında qiymətlərin enməsi, nə də təchizatla bağlı problemlərin həlli təəssüf ki, Azərbaycanın daxili bazarına heç bir müsbət təsir göstərmir.

Hazırda 50 kiloqramlıq bir kisə unun Bakı şəhərində ən yüksək topdansatış qiymət həddinin 40,70 manat müqayisədir qeyd edilmişdi. Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin açıqladığı son məlumata görə, 50 kiloqramlıq bir kisə unun Bakı şəhərində qiyməti 40 manatdır. Beləliklə, ölkəyə idxal olunan buğdanın orta qiyməti iyunda qeydə alınmış ən yüksəklə müqayisədə sentyabrda 20,1 faiz azalsa da, 50 kiloqramlıq bir kisə unun qiyməti 1,7 faiz enib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, çörək və çörək məmulatlarının qiyməti sentyabr ayında əvvəlki ayla müqayisədə 4,8 faiz artıb. Bu dövrdə perəkəndə satılan ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşanların sırasında un ilk yerdədir. Və bütün dünyada ərzaq məhsullarının qiymətində baş verən ucuzlaşma Azərbaycanda özünü əksinə, bahalaşma formasında göstərir. Səbəb isə çox sadədir - məmur inhisarçılığı və yüksək korrupsiya!

R.ABASBƏYLİ

Mağazasını keçmi başçı əlindən aldı, yeni gələn isə...

Naxçıvan sakini icra başçısı və müavini tərəfindən zorakılığa məruz qaldığını, döyüldüyünü iddia edir

Zülfü Qurbanov: “Polisin cinayəti ört-basdır etməkdə məqsədi icra başçısının yanında olduqlarını sübut etməkdir”



“14 fevralda məni Şahbuz rayon İcra Hakimiyyətinə çağırdılar. Əvvəcə müavini və qohumu Tural Quliyev, sonra isə icra başçısı Rəfael Qəzənfər oğlu Babayev məni necə təhqir etdisə, elə oradaca yıxılmışam...”

Naxçıvan Muxtar Respublikası (MR) Şahbuz rayonunun Şahbuz kəndindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi icra başçısı və müavini tərəfindən təhqir olunduğunu, döyüldüyünü iddia edir:

“Mən, Qurbanov Zülfü Babalar oğlu, 1960-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Şahbuz kəndində anadan olmuşam. 1993-cü ildə “Seday” adlı kiçik bir müəssisə açmışam. 1994-cü ildən Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçərək, 5 000 min AZN məbləğində dövlət rüsumu ödəmişəm. 793 nömrəli şəhadətnamə verilib. Rüsumu ödədikdən sonra, öz vəsaitim hesabına sərəncamda göstərilən yerdə mağaza tikdim və 2009-cu ilədək işlətdim.

Mağazanı işlətdiyim müddətdə rayon İcra Hakimiyyətinin başçısı Nurəddin Behtulla oğlu Quliyev polis göndərərək menden mağazamı bağlamağı tələb edirdi. Dəfələrlə polis sahə müvəkkili Fərhad Əliyev məni keçmiş Şahbuz rayon polis şöbəsinin rəisi İbrahim Talıbovun qəbuluna aparıb, təhqirlər, yumruqlar görmüşəm. Keçmiş icra başçısı Nurəddin Quliyev və müavini Ələddin Hüseynovun zorakılığı ilə mağazamı bağlatdırdılar.

Bir müddət keçdikdən sonra yaşadığım rayonda, ata yurdumda yenidən öz vəsaitim hesabına mağaza tikdirdim. Lakini onu da 2015-ci ilin dekabr ayına kimi işlədə bildim. Yənə

baş sahə müvəkkili Fərhad Əliyev və icra nümayəndəsi Seyfulla Nəsrulla oğlu Rustəmov tikdiyim mağazanı bir gecədə darmadağın etdirdilər. Bu dəfə də təxminən 5-6 min AZN dəyərində ziyan vurdular”.

Zülfü Qurbanov deyir ki, bu işlə bağlı müvafiq qurumlara müraciət etsə də, heç bir köməklik göstərilməyib: “Əksinə, məni güc sturukturlarına çağıraraq hədə-qorxu gələrek, işləməyimə qadağa qoydular. Bir müddət keçdikdən sonra Naxçıvanın keçmiş İqtisadiyyat naziri Famil Seyidov məni qəbuluna çağıraraq, “mağazanın fəaliyyətini niyə dayandırmısınız”, - deyə soruşdu? Başma açılan bu haqsızlığa danışdım. Ondan kömək niyyəti ilə mağazamı tələb etsəm də, artıq mağazanı Nurəddin Quliyevin öz qohumuna verdiyini bildim. Mənim mağazamdan başqaları pul qazanırdı”.

Şikayətçi bildirir ki, başına açılan bu özbaşınalılar həyat yoldaşını canından edib, özünün isə səhhətində problem yaranıb: “Həyat yoldaşım Qurbanova Naibə Alməmməd qızını itirdim və 2 azyaşlı uşağımla tək qaldım. Dəfələrlə ağır əməliyyatlar, beyin qansızması keçirmişəm. Dəfələrlə qəbulda olarkən başımdan aldığım xəsarətlər nəticəsində gözümlü xəstəxanada açmışam. Necə güclü bir sistem qurublarsa, heç kəs onlara bata bilmir. Həkimlər belə, məni kimlərin döyüb bu vəziyyətə saldıqlarını biləndə, xəstəxanaya polis çağırırdılar. 2016-cı il noyabr ayının 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyavaya, Milli Məclisin keçmiş sədri Oqtay Əsədova və keç-

miş Baş prokuror Zakir Qaralova ərizə ilə müraciət etdim. Həmin vaxt ərəfəsində Nurəddin Quliyev tutduğu vəzifəsindən azad edildi. Onun yerinə yeni icra başçısı Rəfael Qəzənfər oğlu Babayev təyin olundu. Bu vaxt ərizəmə baxılması üçün Şahbuz rayon İcra Hakimiyyətinə göndərmişdilər. Məni İcra Hakimiyyətinə çağırırdılar. İmran Məhəmməd oğlu Məmişov adlı şöbə müdiri (hal-hazırda təqaüddür) ilə görüşdüm. Ynə də heç bir nəticə əldə edə bilmədim. Çünki bu dəfə də yeni icra başçısı “Seday” kiçik müəssisəyə aid mağazamı bacısının həyat yoldaşı İsmayilov Rövşən İdris oğluna verib. Sanki atalarından onlara miras qalıb.

Mən artıq özümə yer tapa bilmirdim. Mənim mağazamı başqa birinə necə kirayə verə bilərlər? Bütün orqanlara müraciət etsəm, əlimdə sənədlərim olsa da, illərdir mənə aid olan mağazanı başqaları işlədir. Cənim xəstədir, 2-ci dəfə ağır beyin əməliyyatı keçirdim. Bu qədər haqsızlığa illərdir məcburən dözüürəm, lakin artıq yorulmuşam.

Bu ilin fevral ayında Naxçıvan Muxtar Respublikasına yeni təyin olunmuş İqtisadiyyat naziri Tapdıq Əliyevin qəbulunda da oldum. Ondan öz mağazamı tələb etdim. 14 fevralda məni Şahbuz rayon İcra Hakimiyyətinə çağırırdılar. Əvvəcə müavini və qohumu Tural Quliyev, sonra isə icra başçısı Rəfael Qəzənfər oğlu Babayev məni necə təhqir etdisə, elə oradaca yıxılmışam. Təcili yardım çağıraraq, xəstəxanaya aparıblar. 3 saatdan, yeni aparata qoşulduqdan sonra beynimə qan işləyib və ayılmışam. Ayılan kimi xəstəxanadan çıxardılar. Həkimlər də qorxularından heç nə soruşmadılar, nə də polis çağırmadılar ki, bu insanı kim bu günə qoyub?”

Zülfü Qurbanovun sözlərinə görə, polislər də ona qarşı cinayətin üstünün açılmasında maraqlı deyillər: “İki övladımın ikisi də vətənin keşiyində, qulluğunda dururlar. Hər zaman iş başında olduqları üçün bütün orqanlara tək gedib-gəlirdim. Bu halımdan sonra oğlanlarım dayılarından xahiş ediblər ki, məni tək buraxmasınlar.

Naxçıvan şəhəri, Şahbuz rayonu cinayət yuvasıdır. Mənə etdikləri təzyiqlər o qədər çox olur ki, yanımda kimsə olanda icazə vermirlər qəbulda onunla girim. Belə oyunlar, özbaşınalılar var. Belə başa düşürəm ki, polislər bu cinayətin üstünün açılmaması üçün əllərindən gələni edirlər. Cinayəti ört-basdır etməkdə məqsədləri isə icra başçısının yanında olduqlarını sübut etməkdir”.

Jalə FAMILQIZI

Redaksiyadan: Yazıda adları qeyd olunan qurumların və şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Quldurluqla üzləşən sahibkarın şikayətinə baxılırmı?

Məhi Nuriyev ölkə rəhbərliyinə müraciət edərək, onlardan dəstək istəyir...

Göyçay rayon sakini, sahibkar Nuriyev Məhi Asim oğlu tərəfindən “Hürriyyət”-in redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsi ilə Prezident İlham Əliyevə, Daxili İşlər naziri Vilayət Eyvazova və Baş prokuror Kamran Əliyevə müraciət edən sahibkar iddia edir ki, ona qarşı törədilən quldurluq faktı ilə bağlı şikayətinə baxılırmı:



“Mən sahibkar kimi Göyçay rayonu Mirzəhüseynli kəndində bağçılıq təsərrüfatı ilə məşğul oluram. Təsərrüfatımda bir neçə nəfər işləyir. Hətta onlardan biri şəhid ailəsidir.

Qonşum olan Əhmədov Həbil Yaqub oğlu iki il ərzində dəfələrlə mənə məxsus bağçılıq təsərrüfatına hücumlar etmiş, işçiləri söyüb-təhqir etmiş, avadanlıqları sındıraraq yararsız hala salmışdır. Onun hərəkətləri cinayət əməli olsa da, barəsində indiyə qədər tədbir görülmür. Buna görə Həbil Əhmədov və onun əlaçlıları azğınlaşıblar.

İki gün əvvəl Həbil Əhmədov bir qrup şəxsə əlbir olaraq, gecə saatlarında sözügedən bağçılıq təsərrüfatına gedən elektrik xəttini balta ilə kəsərək, həmin əraziyə basqın ediblər. Təsərrüfatımda olan texniki avadanlıqları və digər əşyaları tam olaraq yararsız hala salmış, mənə küllü miqdarda ziyan vurmuşlar.

Bu barədə etdiyim şikayətə obyektiv baxılırmı. Nəticə isə budur ki, cəzasızlıqdan azğınlaşmış Həbil Əhmədov quldurluq cinayətini davam etdirməklə, bizə ziyanlar vurur. Hətta cəzasız qalan Həbil Əhmədov hadisənin səhəri günü gəlib işçiləri təhqir edib, hədələyib. İşimizi dayandıraraq, işləməyə imkan vermir. Çıxılmaz vəziyyətdə qalmışıq. Sanki qolçomaqlıq dövrüdür. Bəs, qolçomaq kimi davranan Həbil Əhmədova “dur” deyən, barəsində qanuni tədbir görən olacaqmı?

Buna görə çox narahatıq, həyat və sağlamlığımız ciddi təhlükə altındadır. Həbil Əhmədovun əməli quldurluq, hədə-qorxu ilə tələb etmə və sairə cinayət hərəkətləridir.

Mən mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə, Daxili İşlər naziri cənab Vilayət Eyvazova və Baş prokuror cənab Kamran Əliyevə müraciət edərək xahiş edirəm ki, mənə qarşı edilən quldurluq cinayətinin obyektiv araşdırılmasına, Həbil Əhmədov və onun dəstəsi barədə qanuni tədbirlər görülməsinə göstəriş verəsiniz”.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Məahir Məsimov isə “Hürriyyət”ə bildirib ki, oktyabrın 26-da Göyçay rayon sakinləri Həbil Əhmədov və Məhi Nuriyevə məxsus təsərrüfatda çalışan Əliəkbər Quliyev bir-birlərindən qarşılıqlı şikayətlərlə Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng Mərkəzinə, eləcə də rayon polis şöbəsinə müraciət ediblər. Belə ki, Həbil Əhmədov Əliəkbər Quliyev tərəfindən, sonuncu isə Həbil Əhmədov tərəfindən döyüldüyünü bildirib.

“Daxil olmuş müraciətlər əsasında hər iki şəxsin xəsarətlərinin dərəcəsinin müəyyən edilməsi məqsədilə məhkəmə-tibbi ekspertizası təyin olunub və faktla bağlı istintaq bölməsində araşdırmalar davam etdirilir. Ekspertizanın rəyindən və araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

Qeyd olunan məsələ ilə bağlı vətəndaşın müraciətinin polis şöbəsində araşdırılmaması barədə sosial şəbəkələrdə səsləndirilən iddialar isə əsassızdır”, - deyərək rəsmi açıqlamada bildirilir.

Hazırladı: KƏNAN



Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi

İctimai və dövlət maraqlarının müdafiəsi

Ötən gün Soçidə Azərbaycan prezidenti İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilib. Görüşdə üçtərəfli bəyanat, nəqliyyat-iqtisadi əlaqələr və kommunikasiyaların blokdan çıxarılması məsələsi müzakirə olunub. Bununla bağlı Rusiya Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilir ki, rəsmi Moskva sözügedən görüşün Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına doğru irəliləməyə imkan verəcəyinə ümid edir.

Onu da qeyd edək ki, rusiyalı politoloq Andrey Arşev məsələ ilə bağlı açıqlamasında "Cənubi Qafqaz regionunda vəziyyət partlayıcı kimidir və Kreml kompromis sülh təklif etməyə çalışır", deyə bildirib. Qarabağ məsələsinin mürəkkəb olduğunu iddia edən rusiyalı politoloqun fikrincə, xarici müdaxilə ilə daha da mürəkkəbləşir: "Odur ki, Soçidə keçiriləcək üçtərəfli görüşdə nələrin baş verəcəyini əvvəlcədən söyləmək mümkün deyil".

"Soçi görüşündən öncə Xankəndidə keçirilən mitinq Rusiya təşkil edib və bu, Brüsselin irəli sürdüyü sülh müqaviləsinə qarşı Moskvanın siyasətidir"

Beləliklə, mövzu ilə bağlı mövqeyini "Hürriyyət"lə bölüşən Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə hesab edir ki, Soçi görüşündən öncə Xankəndidə keçirilən mitinq Rusiya təşkil edib. Onun fikrincə, bu, Brüsselin irəli sürdüyü sülh müqaviləsinə qarşı Moskvanın siyasətidir: "Bununla göstərmək istəyirlər ki, ermənilər Azərbaycanın tərkibində yaşamaq istəmir. Kim yaşamaq istəmirsə, Qarabağı tərk edə bilər. Bunu prezident İlham Əliyev də elan edib. Rusiyanın vasitəçiliyi isə Azərbaycana lazım deyil. Rusiya açıq şəkildə Azərbaycana qarşı təhdid siyasəti həyata keçirir. Rusiyanın ölkəmizdəki "5-ci kolonu"nun nümayəndələri isə utanmadan Kremlin vasitəçiliyini müdafiə edirlər. Rusiyanın Qarabağ siyasətini müdafiə edənlər kor və strateji baxışları olmayan Kreml nökrərləridir".

"Rusiya sülhməramlı qüvvələrinin Azərbaycan ərazisindən - Qarabağdan çıxarılmasını tələb etməliyə"

Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədrinin sözlərinə görə, Soçi görüşündən sonra Qarabağdakı silahlı erməni birləşmələrinə qarşı hərbi əməliyyatların keçirilməsi labüd olacaq: "Rusiya və Ermənistan dəhliz yolundan bura-

Əliyev, Putin və Paşinyanın S

"Rusiyanın Qarabağ siyasətini müdafiə edənlər kor və strateji baxışları olmayan Kreml nökrərləridir"



Məhəmməd Əsədullazadə:
"Paşinyan Rusiyanın sülh planını qəbul edərsə, o zaman ABŞ və Avropa İttifaqını qarşısına almalı olacaq"

dakı silahlı erməni qüvvələrinin hərbi lojistikasını həyata keçirir. Odur ki, Azərbaycan Laçın dəhlizindən hərbi məqsədlər üçün istifadənin qarşısını almaq üçün bu yolda post qurmalıdır. Çünki Rusiya prezidenti Vladimir Putin açıq təzislə Azərbaycana təzyiq edir. Nikol Paşinyan isə sülhməramlı qüvvələrlə bağlı siyasi oyun oynayır. Bütün bunları nəzərə alaraq, düşünürəm ki, hərbi əməliyyatlar başlasa, o zaman Türkiyə də meydana ola bilər. Odur ki, Rusiya sülhməramlı qüvvələrinin Azərbaycan ərazisindən - Qarabağdan çıxarılmasını tələb etməliyə".

"Bütün bunlar Soçidə Azərbaycan əleyhinə danışıqlar prosesinin planlaşdırıldığına deməyə əsas verir"



Zaur Məmmədov:
"Əgər Paşinyan sülhməramlıların mandatının uzadılmasına dair hər hansı sənədə imza atarsa, onda Qərbi Zəngəzurun aqibətini düşünməli olacaq"

Politoloqun qənaətinə, Soçi görüşündə Rusiya sülhməramlı qüvvələrinin mandatının uzadılması məsələsi danışıqlar masasına çıxarılaçaq: "Görünən odur ki, Vladimir Putin yeni sənəd hazırlayaraq Qarabağda sülhməramlı qüvvələrinin mandatının uzadılmasında maraqlıdır. Bildiyiniz kimi, hazırda sülhməramlı qüvvələrinin mandatının bitməsinə 3 il var. Buna görə də indidən belə bir sənədin danışıqlar prosesinə çıxarılmasına ehtiyac yoxdur. Sadəcə, Putin Qərbin vasitəçiliyi ilə Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması fonunda hərbiçilərinin mandatını uzatmaqla Qarabağda qalıcılığını sığortalamaq istəyir. Bu plan Ermənistanın



Asif Nərimanlı:
"Soçi görüşünün Ermənistan və Rusiyanın deyil, Azərbaycanın gündəliyinə uyğun keçəcəyi ehtimalı daha böyükdür"

da maraqlarına cavab verir. Məhz bu səbəbdən də Paşinyan sülhməramlı qüvvələrin mandatının uzadılması sənədinə imza atacağını qeyd edib". Politoloq bildirib ki, bütün bunlar Soçidə Azərbaycan əleyhinə danışıqlar prosesinin planlaşdırıldığını deməyə əsas verir: "Təbii ki, prezident İlham Əliyevin bu cür sənədə imza atacağı və Moskvanın bu kimi mövqeyi ilə razılaşacağı gözlənilir. Ümumiyyətlə, Azərbaycan baxımından Soçi görüşünə ehtiyac yoxdur".

"Kremlin bütün cəhdlərinə baxmayaraq, Azərbaycan və Ermənistan Brüssel formatına üstünlük verəcək"



Kənan Novruzov:
"Kreml üçün daha faydalı olan variant Bakı ilə diktə dilində danışmaq yox, diqqətli davranmaqdır, əks halda itirən özü olacaq"

məkdir. Paşinyan bilir ki, Moskva iki ölkə arasında sülh müqaviləsinin bağlanmasına qarşıdır və Qarabağ problemini saxlamaqla onu hakimiyyətdən devirməyi planlaşdırır. Fikrimcə, Rusiyanın Xankəndidə təşkil etdiyi etiraz aksiyaları Paşinyanın siyasətinə qarşıdır. Heç kimə sirr deyil, Rusiya bu yolla hər iki ölkəyə təzyiq etməyə çalışır". Məhəmməd Əsədullazadə hesab edir ki, Kremlin bütün cəhdlərinə baxmayaraq, Azərbaycan və Ermənistan Brüssel formatına üstünlük verəcək: "Çünki Rusiya batan gəmidir, batan gəmiyə isə nə Ermənistan, nə də Azərbaycan minəcək. Odur ki, Azərbaycan və Ermənistan liderləri növbəti dəfə Vaşinqtonda bir araya gələ bilərlər".

"Paşinyanın məqsədi Qarabağla bağlı"

qeyri-müəyyən vəziyyətin gələcəyə saxlanılmasıdır”

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müşaviri, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov isə qeyd edib ki, Nikol Paşinyan sülhməramlıların mandatının uzadılmasına qərar verə bilməz, çünki Qarabağ Azərbaycanıdır: "Əgər Ermənistanın baş naziri həmin sənədə imza atarsa, onda Qərbi Zəngəzurun aqibətini düşünməli olacaq. Paşinyanın belə bir təkliflə çıxış etməsi onun necə sürüşkən və etibarsız danışığının tərəfi olduğunun göstəricisidir. Digər tərəfdən, Azərbaycan bir şərtlə müəyyən məsələlərə baxa bilər. Müəyyən istəklərin müqabilində - Ermənistan rəsmi şəkildə Qarabağa iddiadan əl çəkir, Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Əgər İrəvan Azərbaycanın ərazi bütövlüyünü tanıya-caqsa, deməli Qarabağla bağlı daxili auditoriyanın gözündən pərdə

Siyasi şərhçi Asif Nərimanlı isə hesab edir ki, Soçi görüşünün İrəvan və Moskvanın deyil, Bakının gündəliyinə uyğun keçəcəyi ehtimalı daha böyükdür: "Görüş Rusiyanın bölgədə təşəbbüsü Qərbin əlindən almağa hesablanıb və Qərbin bölgəyə girişinə Ermənistanın şərait yaratması fonunda "ruslar erməniləri yenidən "evə qaytarmaq" üçün istədiklərini verəcək" gözləntisi yaranır. Hərçənd, güclü bənd olan Bakının mövqeyi nəzərə alınmadığı təqdirdə, buna nail olmaq mümkün deyil. Rusiya Xankəndidəki mitinq ssenarisi ilə Bakıya təzyiq edə bilməyəcək. Azərbaycanın Qarabağla bağlı mövqeyi bəllidir və Xankəndi ətrafında siyasi-iqtisadi-hərbi üstünlüyə malik olması mövqeyini gücləndirir. Rusiyanın geosiyasi baxımdan üzleşdiyi vəziyyət də Ankara-Bakı ikilisindən uzaqlaşacaq gediş etməsinə məhdudlaşdırır". Siyasi şərhçinin sözlərinə görə, görüşün əsasən üçtərəfli razılaşmaların icrası



Soçi görüşü biza nə verəcək?

"Soçi görüşü də daxil olmaqla bütün görüşlər nəticə əldə etməyə, qalıcı sülhü təmin etməyə xidmət etməlidir" deyən Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) rəhbəri, siyasi ekspert Araz Aslanlı isə qeyd edib ki, prosesləri nəzarət altında saxlamağa, həll prosesini uzatmağa xidmət edən görüşlər və vasitəçiliklər ATƏT-in Minsk Qrupunun həmsədrləri kimi ömrünü başa vurmağa məhkum olacaq: "Azərbaycan bu cür görüşlərlə bağlı mövqeyini aydın ortaya qoymalıdır".

Ermənistanın proseslərlə bağlı mövqeyində "ziqzaq"ların çox olması həm bu dövlətin strateji yanaşmasının qüsurlu olmasından, həm də dövlətin rəsmi mövqeyinin kənar qüvvələrin təsirinə çox açıq olmasından qaynaqlanır və bu, çox risklidir. Azərbaycanın mövqeyini əsasən özünün müəyyənləşdirməsi, hətta Azərbaycana ən yaxın dövlətlərin belə, bu mövqeyin müəyyənləşməsi prosesinə müdaxilə etməməsi, bu mövqeyin beynəlxalq hüququn əsas prinsiplərinə əsaslanması müsbət haldır".

Ekspert əlavə edib ki, Rusiyanın son proseslərlə bağlı mövqeyi hələ də tam aydın deyil: "İçində olduğu çətin beynəlxalq şərait və mövcud gedişat Rusiyanın Cənubi Qafqazdakı ənənəvi (mənfi mənada) siyasətini davam etdirmə imkanlarını məhdudlaşdırır və müsbət töhfəsi üçün zərurət yaradır. Amma hazırkı siyasəti buna uyğun gəlmir. Türkiyənin proseslərlə bağlı mövqeyində isə həm ölkədaxili, həm də regiondaxili proseslərə çox müdaxilə etmədən regional səviyyədə beynəlxalq hüquqa uyğun sülh üzərinə qurulmuş əməkdaşlıq modeli diqqəti cəlb edir. Amma kənar güclərin bunun reallaşmasına müqaviməti işləri çətinləşdirir. Azərbaycan və Türkiyə kənar diqtələrə müqavimət göstərəcək iradəyə və gücə malikdirlər. Sadəcə Ermənistanın işğalçılığının ortadan qaldırılması və revanşizmin qarşısının alınması baxımından bu iki ölkənin gücü yeterlidir. Amma Cənubi Qafqazda və bir qədər də geniş mənada bölgədə qalıcı sülhün əldə olunması sadəcə bu iki dövlətin iradəsiylə mümkün deyil. Proseslərə digər güclərin də müəyyən dərəcədə cəlb olunması - töhfə vermələri, ən azı önəmli güclərin bir qisminin mane olmaması - nəticənin əldə olunması baxımından vacibdir".

Vazeh BƏHRAMOĞLU



Araz Aslanlı:

"Prosesləri nəzarət altında saxlamağa, həll prosesini uzatmağa xidmət edən görüşlər və vasitəçiliklər Minsk Qrupunun həmsədrləri kimi ömrünü başa vurmağa məhkum olacaq"

asmaq üçün sülhməramlıların bölgədə daha 10-20 il qalması bəyanatını səsləndirir. Onun məqsədi bəllidir, yəni Qarabağla bağlı qeyri-müəyyən vəziyyətin gələcəyə saxlanılmasıdır". Bakı Politoloqlar Klubunun rəhbəri onu da əlavə edib ki, Bakı fikrindən dönməyəcək: "Əgər Soçidə Rusiya 15 bəndlik təklifindəki sonuncu Qarabağla bağlı bəndi aktuallaşdırmaq istəyəcəksə, bu, Bakının ciddi etirazı ilə qarşılanacaq. Çünki bundan əvvəl müzakirə olunan Qərbin təklifində Qarabağda yaşayan əhalinin Azərbaycana inteqrasiyasından söhbət gedir və bu versiya ilə razılaşılmışdır".

"İstisna deyil ki, üçtərəfli razılaşmaların qeyd olunacağı və sülh sazişinin Moskvanın vasitəçiliyi ilə hazırlanması ilə bağlı yekun bəyanat qəbul edilə bilər"

Siyasi şərhçi Asif Nərimanlı isə hesab edir ki, Soçi görüşünün İrəvan və Moskvanın deyil, Bakının gündəliyinə uyğun keçəcəyi ehtimalı daha böyükdür: "Görüş Rusiyanın bölgədə təşəbbüsü Qərbin əlindən almağa hesablanıb və Qərbin bölgəyə girişinə Ermənistanın şərait yaratması fonunda "ruslar erməniləri yenidən "evə qaytarmaq" üçün istədiklərini verəcək" gözləntisi yaranır. Hərçənd, güclü bənd olan Bakının mövqeyi nəzərə alınmadığı təqdirdə, buna nail olmaq mümkün deyil. Rusiya Xankəndidəki mitinq ssenarisi ilə Bakıya təzyiq edə bilməyəcək...

üzərində fokuslanacağı ehtimalı ön plandadır: "İstisna deyil ki, üçtərəfli razılaşmaların qeyd olunacağı və sülh sazişinin Moskvanın vasitəçiliyi ilə hazırlanması ilə bağlı yekun bəyanat qəbul edilə bilər. Bura sərhəd və kommunikasiya məsələləri də daxildir. Ümumiyyətlə, "Qarabağın" adının mümkün bəyanata daxil edilməsi ehtimalı yoxdur. İlham Əliyev 10 noyabr bəyanatının icra edilməyən - erməni qoşunların çıxarılması, Naxçıvana "manəəsiz keçid"in verilməsi - bəndləri üzərində xüsusi dayanacaq. Və Qarabağın Azərbaycanın daxili məsələsi olduğu prinsipindən çıxış edəcək".

"Rusiya anlamalıdır ki, biz sülhməramlıların ərazimizdə qalıb-qalmamasına özümüz qərar veririk və buna razı deyilik"

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov isə bildirib ki, Kremlin Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanın iştirakı ilə üçtərəfli görüşün keçirilməsinə tələsməsinin bir sıra səbəbləri var: "Birincisi, Rusiya Avropa İttifaqının Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması istiqamətində təşəbbüsləri fonunda regiondakı təsir gücünün azaldığı-

nı hiss edir. İkincisi, sivil dünyadan tədricən təcrid olunan Rusiya üçün qonşuları ilə normal münasibətlər çox vacibdir. Üçüncüsü, şimal qonşumuz dünyada itirilmiş nüfuzunu bərpa etməyə çalışır. Elə buna görə də düşünmək olar ki, əvvəlki illərdən fərqli olaraq, Kreml bu dəfə daha səmimidir. Çünki Rusiya bölgədə sülhün alternativinin olmadığını dərk edir".

Onun sözlərinə görə, İrəvanla Bakı arasında yekun sülh müqaviləsinin imzalanacağı şübhəsizdir: "Çünki başqa yol yoxdur. Sadəcə, sual müqavilənin nə vaxt və hansı üçüncü tərəfin vasitəçiliyi ilə imzalanacağıdır. Vasitəçi kimi hələ ki, ən real namizəd Avropa İttifaqıdır. Sözsüz, moderator olmasa, ikitərəfli müstəvidə də razılıq əldə oluna bilər. Amma Rusiyanın şansları çox azdır. Bunu şimal qonşumuz özü də bilir. Ona görə indi təlaşa düşüb. Anlayır ki, gözlənilən üçtərəfli görüşdə ciddi nəticə əldə olunmasa, Cənubi Qafqazda tamamilə nəzarətdən çıxmaqla bəzi. Elə ona görə də Rusiya bu dəfə səmimi olmağa məcburdur. Bu arada, Paşinyan bildirib ki, o, sülhməramlıların Qarabağda qalma müddətinin 15-20 il müddətinə uzadılmasına razıdır. Ermənistan baş nazirinin üçtərəfli görüş ərəfəsində bu cür açıqlama verməsinə təsadüfi hesab etmirəm. Fikrimcə, göstəriş Kreml-dən gəlib. Kremlin Paşinyanın fikirlərini dərhal reaksiya verməsi bu ehtimalı daha da artırır. Rusiya

prezidentinin sözcüsü Dmitri Peskov bildirib ki, bu məsələnin müzakirəsi üçün vaxt var. Sülhməramlıların Qarabağda qalma müddətinin uzanması Rusiyanın üreyincədir. Bu, rəsmi Moskvanın regiondakı mövcudluğunu təmin edəcək əsas faktordur. Çox güman, üçtərəfli görüşdə sözügedən məsələ müzakirə olunacaq. Moskva Qarabağdakı rus hərbiçilərinin qalma müddətinin uzadılmasına, bu mövzuda razılıq əldə olunmasına çalışacaq. Beləliklə, Kreml regiondakı mövcudluğu ilə bağlı təminat əldə edə bilər".

Ekspert hesab edir ki, müddətin 15-20 il göstərilməsi də siyasi addımdır: "Ola bilsin, Kreml rəhbəri "orta q məxrəc" kimi bu müddətin 5 il olmasını təklif etsin. Hərçənd bu da bizim maraqlarımıza tamamilə ziddir. Fikrimcə, Azərbaycan rəsmi səviyyədə Paşinyanın sərəm iddialarına cavab verməlidir. Beləliklə, Rusiya tərəfi də anlamalıdır ki, biz sülhməramlıların ərazimizdə qalıb-qalmamasına özümüz qərar veririk və buna razı deyilik. Bu, həm də görüş ərəfəsində Rusiya lideri üçün mövqeyimizlə bağlı siqnal olar. Rusiyanın düşündürən Ermənistan yox, öz maraqlarıdır. Moskva sadəcə, İrəvandan istifadə edir. Paşinyan bunu anlamalı və siyasi iradə göstərməlidir. Rusiya isə bilməlidir ki, daha bizim ona ehtiyacımız yoxdur. Moskva üçün daha faydalı olan variant Bakı ilə diktə dilində danışmaq yox, diqqətli davranmaqdır. Əks halda itirən özü olacaq".

"İçində olduğu çətin beynəlxalq şərait və mövcud gedişat Rusiyanın Cənubi Qafqazdakı ənənəvi siyasətini davam etdirmə imkanlarını məhdudlaşdırır və müsbət töhfəsi üçün zərurət yaradır"



Akif ƏLİYEV

Soçidə “bağlı qapılar arxası”nda verilən qərarlar...

Dünən Soçidə Azərbaycan prezidenti İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında günlərdir gözlənilən üçtərəfli görüş baş tutdu. Müxtəlif media subyektlərində bu görüş haqda ilkin məlumatlar yayılsa və əldə olunan razılaşmalarla bağlı rəsmi açıqlamalar verilsə də, lakin bu xəbərlər görüşün tələyinə aydınlıq gətirmir. Çünki bundan sonra Qarabağda və regionda baş verən proseslərin istiqamətini məhz “bağlı qapılar arxasında” verilən qərarlar müəyyən edəcək.

Lakin bəri başdan belə güman etmək olar ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin dünənki üçtərəfli görüşü əvvəlkilərə nisbətən heç də asan keçməyib. Çünki Rusiya prezidenti Vladimir Putin, Qərb tərəfindən getdikcə güncə sıxışdırıldığı indiki ərəfədə, ən azı Qafqazdakı mövqelərini itirməmək üçün Azərbaycan və Ermənistanla təzyiqi artırdığı aşkardır. Əslində, dünən İ.Əliyevlə ikitərəfli görüşdə də Kreml rəhbərinin narahatçılığı aydın şəkildə hiss olunurdu. Ən birinci ona görə ki, Azərbaycan və Ermənistan liderləri məhz onun dövləti ilə Soçidə işgüzar səfərdə olsalar da, Putin sanki bu görüşün tərəflərin istəyi ilə baş tutduğu haqda görünüşü formalaşdırmağa çalışırdı.

“Bu görüşün məqsədi, mənim başa düşdüyüm qədər, 2020 və 2021-ci illərdə əldə edilmiş bütün razılaşmalarımızın həyata keçirilməsini təmin etməkdir. Siz dəfələrlə qeyd etmisiniz ki, Rusiya münafiqsinin həllində mühüm rol oynayıb. İndi də bizim sülhməramlı kontingentimiz həyata keçirilməli olduğu missiyasını yerinə yetirir”, - deyə V.Putin üçtərəfli işçi qrupun fəaliyyətinə əlavə təkan verməyin lazım olduğunu Azərbaycan prezidentinin diqqətinə çatdırmışdı.

Əlbəttə, bu görüşün əvvəlkilərdən daha “həyacanlı” keçməsi həm də onunla bağlı idi ki, istər İlham Əliyev, istər də Nikol Paşinyan birbaşa və dolaylı şəkildə ilin sonunadək sülh sazişi imzalanacağı haqda xalqa vəd veriblər. Cəmi 2 ay ərzində bu sazişi razılaşdırmağın mümkün olub-olmayacağını zaman göstərəcək. Amma şübhə yoxdur ki, bu zamanın qısalmasında Rusiya tərəfi də maraqlıdır. Ona görə ki, Putin nə qədər gec deyil Qərbi bu prosesdən kənarda tutmağa və Cənubi Qafqazdakı dəngələri yenidən Kremlin xeyrinə dəyişməyə cəhd etməkdədir.

Üstəlik, burada Qarabağdakı “sülhməramlı” missiyanın mandatının uzadılması da Putinin başlıca hədəflərindəndir. Əslində, onun prezident Əliyevlə görüşdə səsləndirdiyi “sülhməramlı kontingentimiz həyata keçirilməli olduğu missiyasını yerinə yetirir” açıqlaması da məhz bunun mesajı idi.

Digər tərəfdən, onu da nəzərə alsaq ki, erməni baş nazir Nikol Paşinyan da son günlər rus “sülhməramlı” kontingentinin Qarabağda qalmasına çalışır, demək, Soçi görüşü Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edib. Təbii ki, bu görüşə qalib ölkənin rəhbəri kimi qatılan İlham Əliyevin istər Putin, istər də Paşinyan qarşısında geriye addım atmasından danışmaq olmaz. Əksinə, Azərbaycan prezidentinin Putinlə görüşdə “Qarabağ münafiqşəsi artıq tarixdə qalıb. O iki il bundan əvvəl həll edilib. Bu baxımdan burada praktiki olaraq müzakirə edilməli məsələ yoxdur”, - deyə bəyan etməsi də onu göstərir ki, Əliyev heç bir halda öz prinsiplərindən vaz keçməyəcək.

Amma regiondakı siyasi proseslərin gedişi onu göstərir ki, Azərbaycan nə qədər “oyun qaydaları”nı qardaş Türkiyə ilə birgə qursa da, getdikcə azğılaşmaqda olan Putin Rusiyanın Cənubi Qafqazdakı maraqlarını tapdalamaq hazırkı mərhələdə o qədər də asan deyil. Və çox güman ki, rəsmi Bakı bu həssas məqamı nəzərə alsa da, 44 günlük müharibədə şəhid olan hərbiçilərimizin ruhunu incidəcək hansısa anlaşmaya da imza atmayıb və ərazi bütövlüyümüzü, suverenliyimizi təhdid edən təkliflərə “yox” deməyi bacarıb. Çünki bu gün Putin və Paşinyanın istəyi ilə tək “sülhməramlı” kontingentin mandatının artırılması belə, dövlətimizin maraqlarına böyük zərbə olar...

“Ağ Şəhər” yalnız “ağ adamlar” üçün...

“Bir insanı uzun müddət aldatmaq olar, bir neçə adamı bir müddət aldatmaq olar, amma bütöv bir xalqı aldatmaq hələ heç kəsə nəsib olmayıb”

Avraam Linkoln

Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakının “Qaraxəhər” adlanan ərazisində həyata keçirilən “Ağ Şəhər” layihəsi də korrupsiyone məmurların “iştahına qurban verildi”. Söhbət ondan gedir ki, prezidentin xoşməramlı təşəbbüsü nə baxmayaraq, bir sıra məmurlar öz ciblərinin doldurmaq üçün ərazidə yaşayan sakinləri narazı saldıqlar, onların malına-mülkünə göz dikdilər. Aşağıda adları sadalanan Xətai rayon sakinləri tərəfindən “Hürriyyət”in redaksiyasına ünvanlanan məktub da dediyimizin bariz nümunəsi hesab oluna bilər.

Belə ki, Xətai rayonunda vaxtilə “Qaraxəhər” adlanan ərazinin sakinləri - Cəbraylov Tahir, Qasımov Kərim, Qaibxanov Cəlaləddin, Paşayev Vahid, Əhmədova Dilarə, Babayev Nizami, Məmmədov İlyas,

tilirməsi “ADEC” Azərbaycan İnkişaf Şirkətinə həvalə edilir(1.2 bəndi). Yeni hər hansı başqa qurum tərəfindən bu işlərin görülməsi mümkün deyildir.

2. Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin sakinlərə ünvanladığı 29 mart 2019-cu il tarixli, DX-03\02-05-314 sayılı cavab məktubunda mülkiyyətimizdə olan daşınmaz əmlaklarımızın



Bakı, Ağ Şəhər 08.2021



əsasında satılma əməliyyatı aparmalıdır.

6. Maliyyə Nazirliyinin 29 iyun 2021-ci tarixli Mİ-HO\1.1-2-2022-3810 sayılı sakinlərə ünvanladığı cavab məktubunda birmənalı şəkildə müəyyən edilmişdir ki, “Bakı Ağ Şəhər” layihəsi ilə əlaqəli ərazidən əhalinin köçürülməsi dövlət vəsaitinin hesabına deyil, investorlar (həmin ərazidə tikinti işləri aparan şirkətlər) tərəfindən, onların vəsaitləri hesabına həyata keçirilməlidir. Belə olan halda işə dövlətin, o cümlədən Maliyyə Nazirliyinin bu işlərə müdaxilə etməsi mümkün deyildir. Yeni Xətai RİH və ya hər hansı dövlət qurumunun “Bakı Ağ Şəhər” layihəsinin bir dövlət layihəsi olduğunu və vəsaitin Maliyyə Nazirliyi tərəfindən ödənildiyini səbəb gətirərək, mövcud ərazidə yerləşən daşınmaz əmlakların bazar qiymətlərindən qat-qat aşağı olan qiymətləri sakinlərə təklif etməsi, ev sahiblərinin razılığı olmadan mülklərini sökdürməsi üçün heç bir səlahiyyəti yoxdur.

Qeyd olunan dəlillərdən belə nəticəyə gəlmək olar ki, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 225 sayılı, 10.06.2013-ci tarixli sərəncamına “hüquqi status” vermək məqsədi ilə, Bakı Ağ Şəhər layihəsini kommersiya yox, qeyri-qanuni olaraq, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” AR Qanununun müddəalarına şamil olunduğu əsas götürülmüş və qeyri-qanuni olaraq, Xətai RİH-nə layihə ərazisinə düşən mülkləri sökərək, onlara kompensasiya vermək səlahiyyəti verilməmişdir. Xətai RİH sakinlərin hüquqi məlumatsızlığından istifadə edib onları aldadaraq, Bakı Ağ Şəhəri bir dövlət layihəsi kimi təqdim etmişdir. Əminliklə deyə bilərik ki, belə bir hüquqi əsas olmayan və qeyri-legitim sərəncamın arxasında, yalnız Bakı ŞİH-nin sabiq Başçısı Hacıbala Abutalıbovun, Xətai RİH-nin sabiq Başçısı Razim Məmmədovun və “ADEC” Azərbaycan İnkişaf Şirkətinin Direktoru Ruslan Sadıxovun iri həcmli korrupsiya əməlləri durur.

Defələrlə bu barədə AR Baş Prokurorluğuna və Məhkəmə orqanlarına müraciət etsək də, yuxarıdan göstərilmiş olduğunu bildirərək, bu məsələni aidiyyətli qurumlar obyektiv araşdırmaqdan imtina ediblər.

Sonda isə müraciət müəllifləri qeyd edir ki, “Qaraxəhər”də yaşayan 10 min nəfərdən artıq yerli sakinlərdən bir nəfər də olsun “Ağ Şəhər”də mənzil ala bilməyib.

Hazırladı: RƏŞAD



Əliyev Fərhad, Tahirov Uluğbəy, Əhmədov Elçin, Sadıxov Allahverən, Nağıyev Zəhid, Həbiyev Əhli, Əsgərov Zəhid, Quliyev Şakir, Əhmədova Svetlana və s. şikayətçilər ədalətsizliklə üzləşdiklərini qeyd edərək, ölkə başçısından kömək istəyirlər. Onlar qeyd edirlər ki, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 262 sayılı, 11.06.2007-ci tarixli sərəncamında bu işlərin yerinə yetirilməsi “ADEC” Azərbaycan İnkişaf Şirkətinə həvalə edilib. Lakin sözügedən qurum bu işin “nəzərdə tutulan müddət ərzində öhdəsindən gəlmədiyinə” görə, bu tədbirlərin görülməsi Bakı şəhəri İcra Hakimiyyəti başçısının 225 sayılı, 10.06.2013-ci tarixli, heç bir hüquqi əsas olmayan sərəncamı ilə şəxsən Xətainin icra başçısı Razim Məmmədova həvalə edilir. O gündən bu yana qəsəbə sakinlərinin qara günləri başlayıb.

(Əvvəli ötən sayımızda)

Sakinlər hesab edir ki, Bakı şəhəri İcra Hakimiyyəti başçısının 225 sayılı, 10.06.2013-ci tarixli sərəncamının da heç bir hüquqi əsas olmayıb. Onlar sərəncamın qeyri-legitim olduğunu sübut edən fakt və dəlilləri aşağıdakı kimi təqdim ediblər:

1. Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 262 sayılı, 11.06.2007-ci tarixli sərəncamında bu işlərin yerinə ye-

alınması “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” AR Qanununun müddəalarına şamil edilmədiyi bildirilir. Yəni bu tədbir kommersiya xarakterlidir.

3. İqtisadiyyat Nazirliyinin sakinlərə ünvanladığı 3 iyun 2021-ci il tarixli, İN-X\O-5505\2021 sayılı cavab məktubunda “Bakı Ağ Şəhər” layihəsi çərçivəsində, ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, vəsaitin ödənilməsi və sakinlərin köçürülməsi “ADEC” Azərbaycan İnkişaf Şirkətinə həvalə olunması göstərilir. Yeni hər hansı başqa qurum tərəfindən bu işlərin görülməsi mümkün deyildir.

4. “Yerli icra hakimiyyətləri haqqında Əsasnamənin 3.11.5 bəndinə əsasən yerli icra hakimiyyətləri yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” AR Qanunu ilə müəyyən edilmiş vəzifələri yerinə yetirə bilər. Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin 29 mart 2019-cu il tarixli, DX-03\02-05-314 sayılı məktubuna istinad etsək, “Bakı Ağ Şəhər” layihəsi, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” AR Qanununun Məddə 3-də qeyd edilən müddəaların heç birinə düşmür. Yəni Xətai RİH “Bakı Ağ Şəhər” layihəsinin icrası ilə əlaqəli hər hansı maliyyə əməliyyatları apara, sakinlərin mülkiyyətlərini satın ala bilməz.

5. 2 və 4-cü bəndlərdə qeyd olunan nəticələri nəzərə alsaq, Xətai Rayon İcra Hakimiyyətinin müraciəti əsasında “ƏQD” MMC-nin 53/M sayılı 24 fevral 2017-ci il tarixli məktubundakı “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 32.3, 56.1.2, 58.3, 66.4.4 maddələrinə istinad edərək, verdiyi qiymətləndirmə rəyi qeyri-qanunidir. Yeni söküntü ərazisinə düşən mülk sahibləri, həmin ərazidə çoxmərtəbəli binaları inşa edən tikinti şirkətləri ilə birbaşa təmas qura-raq, hər iki tərəfi qane edən razılaşma

Rus-sovet tarixçiləri ümumiyyətlə bu barədə danışmağı sevmirlər. Çox az adam bilir ki, 1941-ci ildə müharibə başlayana qədər faşist Almaniyaşının müdhiş gestaposunun, SS-in zabitləri Moskva-da sovet çekistlərindən dərs alırdılar. Qısamüddətli kurslarda və xüsusi təlim mərkəzlərində almanlar sovet çekistlərindən məhkumlardan lazımı ifadələrin alınması "texnologiyası" və başqa bədnam əməlləri öyrənirdilər. Çox keçməyəcək ki, nasist cəlladları sovet çekistlərindən öyrəndiklərini həbs edilmiş antifaşistlərin üzərində sınaqdan çıxaraçaqdılar...

İndi özünüz təəvvür edin, görün Sovet dövlətinin Xalq daxili işlər komissarlığı necə təşkilat idi ki, Avropanı lərzəyə salan faşistlər ondan dərs alırdılar, onu özlərinə örnək sayırdılar. Əməllərinə görə gestaponu arxada qoyan sovetin təhlükəsizlik xidməti Üzeyir bəyin özü, Parisdə yaşayan müsavətçi qardaşı Ceyhun bəy haqqında hər şeyi bilirdi. O illərdə qohum-əqrəbənin xaricdə olması nəsil üçün böyük bəla sayılırdı.

...Üzeyir bəy sovet hakimiyyətidən hər cür ənəm alıb orden-medala, fəxri ada layiq görüldü, hətta Stalinin özü onu hamıdan fərqləndirdi, amma Ceyhun bəyin mühacirətdə olması "danos" yazanların əllərində güclü "kozır" idi. Mən hələ kişinin publisistikasından danışmıram.

Dövrün amansız qanunlarına görə Üzeyir bəyin dinməz-söyləməz güllələnməsi üçün "qanuni" əsaslar vardı.

Kremlə ziyafət zamanı Stalinin Üzeyir bəyin qoluna girib, sonra da yanında oturtması da az rol oynamadı. Bədxahlar bir müddət susdular... Üzeyir bəyin sonralar daha kimin sayəsində xəta-bəladan uzaqlaşdırılması barədə görkəmli tədqiqatçımız rəhmətlik Teyyub Qurban da etirafı yazıb.

Dəqiq məlumdur ki, Xruşşov-Mikoyan bandasının planauyğun tərzdə ləkəleyib məhv etdikləri M.C.Bağırov Üzeyir bəyi zaman-zaman fəhş və iftiralardan qoruyub. Amma "danos" yazanlar "savab" əməllərindən usanmayıblar.

"Danosbazlar" konservatoriya və mədəniyyət işləri ilə məşğul olan idarələrdə çoxdan kök salmış ermənilər və Üzeyir bəyin sayəsində çörək yiyəsi olmuş bizim nankorlar idi. Bunların adları da, kimlikləri də mənə bellidir. Hər şeyi açıb tökməyə başlasam aləm bir-birinə dəyəcək. Eşidəcəyimiz də bunlar olacaq: "Əşşi, olan olub, keçən keçib!", "Ada-



Üzeyir bəyin musiqisinə qənim kəsilənlər...

Bunu ancaq Azərbaycanın düşmənləri edə bilərlər

mın inanmağı gəlmiş", "Biz elə dedə-babadan yaxşı adamların qədir-qiyəmətinə bilməmişik!" və s.

Ermənilərin bədxahlığının, açıq düşmənçiliyinin kökündə nələr durduğunu gözəl bilirəm. Bəs "bizimkilərin" canfəşanlığını necə izah edək? Çox asan! Elementar paxıllıq öz yerində, amma bizim manqurtlar bir orden, bir fəxri ad almaq xatirinə nəyə istəsəniz gedirdilər, onlar həmçinin rus ağaların ürəklerinden nələrin keçdiyini əla bilirdilər. Moskva irticası Üzeyir bəyin kim olduğunu, onun misilsiz musiqisinin türk-islam mədəniyyəti üçün nə əhəmiyyət kəsb etdiyini gözəl başa düşürdü. Üzeyir bəy millətinin düşmənlərinə nifrətini heç vaxt nə gizlədirdi, nə də min bəhanə ilə pərdələmirdi. Belə dahini elə özünü külləri əlləri ilə vurmaq sərfəli idi. Övladının olmaması, doğma qardaşından ayrı düşməsi, əqidə, məslək dostlarının repressiya qurbanı olmaları, mənəvi mühitin cəhənnəmə dönməsi və min dərd-sər Üzeyir bəyin səhətinə ağır zərbə vurdu. İrtica köhnə kişilər demişkən, onu "çərletmək" qərarını vermişdi. Kişinin sağlığında əsərlərinə müdaxilə etməyə başladılar. "Arşın mal alan" filmi çəkiləndə baş vermiş xoşagəlməz, ikrah doğuran vəqiflərdən danışmaqdan çəkinirəm. Üzeyir bəy neçə nəfərin yanında onun musiqisinə nankorcasına toxunana lazımı sözləri demişdi. 1967-ci ildə dahimizin həyat yol-

daşı Məlikə xanım Nazirlər sovetinin sədri Əlixanova ərizə yazaraq Üzeyir musiqisinin nankorlardan, xalturaçı rejissorlardan qorunmasını tələb etmişdi.

Şəxsən mən, istənilən görüşdə, istənilən auditoriyada "O, olmasın, bu olsun" kimi sənət incisi-

nə, kommunist ideologiyasına qulluq etmiş "korifeylərin" törəmələrinin ixtiyarındadır. Üzeyir bəyin 16 əsərinin ifa olunmamasından mən yazanda, gözləyirdim ki, hamı da olmasa Şuşa xarabalıqları içində əl-qol oynada-oynada bizlərə vətənpərvər-

Şəxsən mən, istənilən görüşdə, istənilən auditoriyada "O, olmasın, bu olsun" kimi sənət incisinin başına gətirilən oyunlardan danışib, ittihamlarını bir-bir sübut edə bilərəm. Bu barədə mən dəfələrlə yazmışam, orta səviyyəli əyalət yazarı Sabit Rəhmanın, rejissor Seyidzadənin uydurmalarını, bağışlanılmaz qəbahətlərini göstərmişəm.

sinin başına gətirilən oyunlardan danışib, ittihamlarını bir-bir sübut edə bilərəm. Bu barədə mən dəfələrlə yazmışam, orta səviyyəli əyalət yazarı Sabit Rəhmanın, rejissor Seyidzadənin uydurmalarını, bağışlanılmaz qəbahətlərini göstərmişəm.

Əsərin tanınmaz günə salınması, əsas mətnə müdaxilə, akseptlərin hakim ideologiyaya uyğun dəyişdirilməsi Mərkəzi Komitənin ideoloqlarının tələblərinə cavab verirdi.

...Müstəqillik dövründə də Üzeyir bəyin 16 əsəri ifa olunmur. Niyə, nə üçün? Özüm cavab verirəm, çünki ölkənin ideoloji mühitinin idarə olunması, repertuar məsələsi, klassik irsin təbliği və s. bu kimi vacib işlər sidq-dillə Moskva üsuli-idarəsi-

lik barədə mərsiyəxanlıq edən gülməşəklərin səsləri qalxacaq. Xainlərin əlləri ilə Şuşa iki gün boş qalanda onların səsləri çıxdı ki, indi də çıxsın.

...Cümhuriyyət dövrünün bir marşı da eşidilmir. Bir "Heyratımız" vardı, hansı cəhənnəmdən gəlmiş Reşetov soyadlı bir lotu onu da mürdərlandı. Məclislərdə özünü musiqi aləminin mürşidi kimi aparan Fərhad Bədəlbəyli məgər bizim əsas hərbi orkestrimiz bu əsəri ifa edəndə qulaq asır? Tarixi min ildən də çox olan musiqi abidəmizə kimin nə haqqı var toxunsun? Amma bir gəlmə rus qoduğu onu xarabladi və çıxıb getdi... O yaxşı bilirdi ki, bu xarabada bir kişi tapılmayacaq ki, onun qələtinə düzəltsin. Elə də oldu!

...90-cı illərin əvvəllərində cavanlar "Heyratını" xorla oxuyanda küçələrdə camaat ayaq saxlardı, çoxunun rıqqətdən gözü yaşardı. Bu misilsiz musiqi abidəsini ancaq məşhur "Çənli-belin" havası ilə müqayisə etmək mümkündür. Hansı xain bunun üzərinə qadağa möhürünü vurub?

"Allah mənə övlad vermədi. Övladlarım mənə əsərlərimdir, hələ mən sağ ola-ola onların başlarına belə oyun gətirirsinizsə, təəvvür edirəm mən öldəndən sonra nə olacaq" - bu ürək ağrısından sözlər Üzeyir bəyə məxsusdur. Yazmışam, demişəm, öləne qədər də deyəcəyəm, nankorluq, unutqanlıq, mənasız xudbinlik qanımızdadır.

Üzeyir bəy sağ olsaydı, imkan verərdi ki, siyasi məzhəbəci-



Firuz HAŞİMOV

lər onun gül kimi himninin yerinə "Gənclik marşını" səsləndirsinlər? Dəhşətə baxın, Yusif Səmədoğlunun oyunbazlığı nəticəsində Üzeyir bəyin monumental bir əsəri kənara atılır. Vaxtilə Hüseyn Cavidə, Əhməd Cavadə xalq düşməni deyən atası məmləkətə az ziyan vurmuşdu, oğul da onun işini tamamladı. Bu dağımışda bir ziyalı tapılmadı ki, "pambuq bəylərinin" növbəti avantürasının qarşısını alsın. İndi daha danışmaq da olmur, "təzə" himn təsdiq edilib və o, artıq hər yerdə səslənir, gəl danış görüm necə danışacaqsan.

...Dünyanın elə ölkəsi yoxdur ki, orada xalqın lazım bilib əsrlər boyu himn etdiyi qədim havacat göz bəbəyi kimi qorunmasın. Amma belə şeylər alnımıza yazılmayıb, Sovet hökuməti zamanında heç kimin cürəti yox idi ki, klassik bir şərqiyə, havaya əl qaldırsın. Qədim xalq mahnıları ümumiyyətlə toxunulmaz sayılırdılar. Onların keşiyində duran qeyrətli bəstəkarlar da var idi, ifaçılar da. İndi isə heç kim yoxdur. Onu görürsən ki, kiminsə himayəsi altında efridə əlləməçilik edən küt, nadan "müşğənni" artıq ülvyyəti zirvəsinə yüksəlmiş qədim xalq mahnısını şil-küt edir. Danışan yoxdur!



Yalanın acı nəticəsi

Dörd ilin söhbətidir.

2018-ci il oktyabrın 15-də dövlət başçısı İlham Əliyev Lerik rayonuna səfəri zamanı Piran-Hamarat-Vijaker avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak edirdi. Amma ona yalan məlumat verilmişdi.

Belə ki, yol tam hazır deyildi. Hər şey bir yana qalsın, özü də yolun Hamarat-Vijaker hissəsində heç bir iş getməmişdi. Bu da təqribən 6 kilometr məsafəni birləşdirir. Belə olduğu halda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Saleh Məmmədov heç nədən çəkinmədən yalan danışdı:

- Piran- Hamarat-Vijaker avtomobil yolunun tikintisinə, Prezident İlham Əliyev bu ilin (2018) avqustun 18-də imzaladığı sərəncama əsasən, dövlət büdcəsindən investisiya xərclərindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 11, 3 milyon manat ayrılıb. Yol 9100 nəfərin yaşadığı 28 yaşayış məntəqəsini birləşdirir. Ümumi uzunluğu 26 kilometr olan yol 4-cü texniki dərəcəyə aiddir. İki zolaqlı yolun hərəkət hissəsinin eni 6 metrdir. Layihənin icrası çərçivəsində suötürücü borular, yol nişanları və göstərici lövhələr quraşdırılıb, yol-cizgi xətləri çəkilib. Bir sözlə, yol müasir səviyyədə, texnoloji ardıcılığa uyğun və bütün tələblərə cavab verməklə yenidən qurulub.

Saleh Məmmədovun təriflədiyi yol hazırda çox yarırsız haldadır, həm də burada təmir zamanı texnoloji ardıcılığa düzgün əməl olmadığı üçün hər gün dağılır. Vəziyyət onu göstərir ki, dövlətin ayırdığı 11,3 milyon manatın heç yarısı da ona sərf olunmayıb. Yolun 6 kilometr bir yana qalsın, olduqca keyfiyyətsiz çəkilib. Əsas işlər görülməyib. Mövcud sürüşmələrin qarşısını almaqdan ötrü heç yerdə istinad divarlar tikilməyib. Nəticədə yağışlı günlərdə qayalardan tökülmüş palçıq, daş parçaları yolda maşınların hərəkətinə maneçilik törədir. Yolun elə hərəkət hissəsi var ki, eni 3 metrə çox olmaz, həm də lazım olan yerlərdə suötürücü borular belə qoyulmayıb, döngələr də olduğu kimi qalıbdır.

İndi ən çox yolda olan cala-çuxurlar, dağılmış hissələr nəqliyyat vasitələrin hərəkətinə təhlükə yaradır. Ümumiyyətlə, onun təmirinə ciddi ehtiyac vardır. Təəssüf ki, Saleh Məmmədovun prezidentə dediyi yalanın acı nəticəsini 28 yaşayış məntəqəsinin əhalisi çəkir.

Zəfər ORUCOĞLU,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Müəllim taleyinə laqeydlik: onu küçəyəmi atmaq?!



Allahverdi Eminov

Mən bəlkə də reaksiya verməzdim, lakin... arxada qalmış peşəkar qəzetçiliyim - jurnalist fəaliyyətim (1974-1984), habelə "Azadlıq fədaile-ri"ndə redaktor işlədiyim illərə qayıtdım. O illərdə - təhsil sahəsində yaşadığım çağlarım mərhum Maarif Naziri Mehdi Mehdişadəninin rəhbərlik dövrünə təsadüf edir. Çalışdığım "Azərbaycan müəllimi" qəzeti ona son dərəcə doğma idi, bunun şahidi olmuşam. Qəzetdə gedən maraqlı məqalələrə dərhal reaksiya verirdi, fikrini bildirirdi. Xüsusilə, tənqidi yazılara reaksiyası uzun çəkmirdi. Nazirliyə gələn tənqidi şikayətləri, məktəbdə mövcud nöqsanlara qəzetin əməkdaşlarının ezam olunması göstərişini verirdi. Bu baxımdan mən Gədəbəy, Zaqatala, Qusar, Masallı, Astara, Ucar, Dəvəçi və başqa rayonlara ezam edilmişəm, maraqlı faktlarla qarşılaşmışam. Qəzetin səhifələrinə çıxarmışam. Ümumiyyətlə, o vaxt nazirlik dərhal tənqidi reaksiya verirdi...

"Hurriyyet" qəzeti təhsildən, o cümlədən regionlardakı ciddi nöqsanlardan müntəzəm yazır, cavab reaksiyası gözləyir. Qəzetin 25 oktyabr 2022-ci il tarixində "Məktəb direktoru haqqında şok iddialar" məqaləsini isə həyəcanla oxudum və xeyli düşündüm. Sanki söhbət - şikayət humanist təhsildən deyil, hansısa istehsalat müəssisəsindən, deyək ki, kənd təsərrüfatından, zavoddan... gedir. Bir aqronomu, bir baytar həkimini, mühəndisi... işdən azad ediblər, şikayətçiye laqeydlik göstərirlər. Lakin, məsələ Şirvan şəhər sakini, 10 sayılı məktəbin müəllimi işləmiş, 2017-ci ildən (!) direktor Arif Əliyev tərəfdən işdən çıxarılmış Təranə Əliyeva ilə əlaqədardır. İddiaçıya görə o, "qanunsuz şəkildə işdən uzaqlaşdırılmışdır". İyirmi beş ilə yaxın məktəb siniflərində ayaq döyən, balaların qayğılarını çəkən, şıltaqlığına dözən, məktəb üçün faydalı işlər görən (şikayətində bunları sadalamışdır) Təranə Əliyevanın acı göz yaşları ilə, "axırıncı tikəsi əlindən alınan, ailəsi ac - yalavac vəziyyətdə" qalan bu qadın mənim özümü

pərişan elədi! Mən, öncə, pedaqoqam, qələm sahibiyəm, 56 iri həcmli kitab müəllifiyəm, böyük hərfli insanam! Ölkə Prezidenti, cənab İlham Əliyev daima pedaqoji sahədə çalışanlara, o cümlədən, müəllimə, onun çətin, lakin intəhasız sənətinə qayğı ilə yanaşmışdır. Unutmayaq ki, Heydər Əliyev, İlham Əliyev, Mehriban xanım Əliyeva kimi dövlət və ictimai xadimləri yetişdirən müəllimdir. Bəs necə olur ki, qadın müəllim 2017-ci ildən haqsızlığın qurbanı olmuşdur və o yazır: "2017-ci il sentyabr ayının 15-də, guya öz xahişimlə işdən azad olunmuşam. Həmin vaxtdan mənə heç bir sənəd təqdim olunmamışdır. Əmək kitabçamı 2021-ci il, avqustun 22-də aldım. Mənə əmrim verilməmişdir". Halbuki qanunvericilikdə göstərilir ki, işçi işindən azad olunan vaxtdan əmək kitabçası ona qaytarılmalıdır. Üstəgəl, Təranə

qarşı laqeyd olmayacaqsız. Sizlə bir binada oturan Eşqi Bağirovun qəbuluna düşən Təranə müəlliməyə Salyan Regional Təhsil idarəsinin müavini Rövşən Allahverdiyevi tərifləyən müavinizin bu hərəkətinə necə baxırsız? Məsələni araşdırdandan sonra yaxşı işə görə tərifləyərlər... Bir də nə üçün müdir yox, müavin Rövşən müəllim əmrə imza atır? Bəs müdir bu məsələyə hansı rəkusdan baxır? T.Əliyevanın işini problem səviyyəsinə çatdırmaq, evdə anası xəstə olan, ailənin bir parça çörəyə möhtaclı, qüsursuz işləyən, intizamlı və nəhayət, nazirlikdən beş min mükafat alan Təranə Əliyevanı "küçəyə" atan, bu təhsil çinovniklərinə Sizin biganəliyinizi də sadə qarşılamıram. Biz bu gün İnsan faktoruna humanist yanaşırıq, qısa insan ömrünü qiymətləndiririk: tale nə ömür verir ki, onu da bəzi məmurlar yaşamaqdan



Əliyeva işdən çıxarılsaydı da əmri nə səbəbdən rəsmi verilməmişdir?

Məni bir insan, pedaqoq - alim, jurnalist - yazıçı kimi düşündürən böyük kollektiv rəhbərlik edən (!) Arif Əliyevin, Salyan Regionalın müdir müavini Rövşən Allahverdiyevin, habelə Elm və Təhsil nazirliyinin İnsan Resuslarının müdiri Eşqi Bağirovun insan həyatına, onun peşəsinə, xüsusilə yaşam tərzinə laqeydliyi və nazir Emin Əmrullayevi 2017-ci ildən işi dolaşığa düşmüş, hələ də araşdırılmayan və sadə işi problemə gətirib çıxaran adı çəkilən məmurlara heç bir reaksiya verməməsidir. Hörmətli Emin müəllim, Siz adi, zəhmətkeş ailədə böyümüsüz, sadə və ibrətli həyat yolu keçmişiz, halal həyat yaşamırsınız, yaşamaqdasınız. Şəxsən Sizin nazir vəzifəsinə təyin olunmağınıza respublikada ən çox sevinənlərdən biriyəm, həm də ona görə ki, bu cür həyat yolu keçən təhsil sistemindəki laqeydliyə, süründürməçiliyə, özbaşınalığa və sair hallara

məhrum edirlər. Biz, axı, sivilizasiyada yaşayırıq, insanlar bu mühitə öyrəşməkdədir. Eşqi Bağirov insan resuslarına rəhbərlik edir, bir kimsəsiz, 25 il qüsursuz işləmiş müəllimin taleyiylə "oyun-yır", ictimai xadim Eduard Teylor vaxtilə yazmış ki, insan sivilizasiya ilə bərabər özünün bir çox mənəvi qabiliyyətlərini itirmişdir. Maddi sivilizasiyanın yüksəlişi heç də mənəvi yüksəlişə şərait yaratmır. Şübhəsiz ki öz özlüyündə maddi sivilizasiyanın bəla deyil, o mənəvi sərvətləri sıxışdırdığı zaman bəlaya çevrilir.

Allah bizi, hökmü əllərində olan insanlardan qorusun!

Mən Təranə müəlliminin şikayətində yalan və təhrif sezmədim: o, bu azad, demokratik ölkəmizdə yaşamaq istəyir və buna haqqı çatır. Müəllim hüququ hələ ki, bəzi funksionerlərin şıltaqlığı, şəxsi iddiası ilə alınmır. Bəlkə onların haqsız qərarlar vermək hüququ alınsın?

26.10.2022

“İstər cavan, istər də yaşlı insanların hər biri uzunömürlü olmaq, çox yaşamaq istəyir. Heç kəs qocalmaq istəmir. Gənclik dövründə insana elə gəlir ki, qocalığa hələ çox var. Yaşlılıq dönməndə isə, bu, keçən illərə heyfslənmə kimi özünü göstərir. Yəqin elə buna görə də, gənclər gələcəklərindən, yaşlılar isə keçmişlərindən danışmağı sevirlər”.

Bu barədə psixoloq Nərimin Kərimbəyli “Hürriyyət” qəzetinin əməkdaşı ilə söhbətində bildi-rib.

Psixoloq hesab edir ki, elm, qidalanma və yaşayış səviyyəsinin inkişafı insan ömrünün əvvəlki illərdə yaşayanlara nisbətən daha uzun olmasına səbəb olmuşdur:

“Xüsusilə 50-80 yaşında hələ də xalqına faydalı və əlverişli olan bir çox insanlara yaşlı, qoca demək çox çətin, həm də ədalətsizlik olar. Birren (1982) yaşlılığı bioloji, sosial, psixoloji cəhətləri olan bir hadisə kimi qiymətləndirir. Qocalıqda ortaya çıxan müxtəlif fiziki dəyişikliklər və sağlamlıq problemləri ilə birlikdə təqaüdə çıxmaq, dul qalmaq, yaxın insanların itkisi, maddi çətinliklər, ailə həyatı qurmamaq və s. kimi sıxıntılar da bu dövrün çətinlikləri arasındadır.

Uyğunlaşma (adaptasiya) insanın öz ehtiyacları ilə ətraf mühitin ondan gözlədikləri arasında yaranan asılılıq kimi qiymətləndirilir. Bəzi 60-85 arası insanlar nə özlərindən, nə də ətraf mühitdən razı qalırlar. Bu mənada yaşlıların problemlərinin çox və çətin olduğunu deyə bilərik. Yaşlı insan sağlamlığından, ətrafdakılardan tez-tez şikayət edir. Ətraf mühit də onu “tənbəl”, “dəyingən”, “məsuliyyətsiz”, “tez-tez ağlayan”, “yazıq” rolu oynayan insan kimi qiymətləndirir. Burada müəyyən həqiqətlər vardır. Yaşlı insanın stresslərlə mübarizədə apardığı reaksiyalar sabit və kəskin hal almışdır. Bu insanlar güclü stresslər qarşısında dözümsüzlüyə görə, hadisələrdə rast gəldiyi bütün mənfi hallara sanki böyüdücü vasitəsilə, yəni öz prizmalarından baxırlar. Yaşlı insanın özünü ətraf mühitdən təcrid edərək öz daxili aləminə qapanması, hərəkətsizliyi, depressiv reaksiyaları bezmə və uzaqlaşma kimi özünü göstərə bilər. Təbii ki, bunu bütün yaşlılara şamil etmək düzgün olmazdı. Öz enerjisi, potensialı ilə gəncləri belə geridə qo-

İnsanlarda Özgüvən Əskikliyi

Və yaxud qocalmaq istəməyən cavanlıq...

yan yaşlılar hər kəsə örnək ola bilərlər.

Almaniyanın cənubunda “Mercedes-Benz” zavodunda aparılan tədqiqatlar nəticəsində müəyyən edildi ki, yaşlı insanlar gənclərə nisbətən az səhvə yol verirlər. Fiziki güc tələb etməyən işlərdə yaşca böyük olanların daha yaradıcı və məhsuldar olduqları ortaya çıxmışdır”.

Nərimin Kərimbəyli deyir ki, qocaların tez-tez keçmişlərindən söhbət açmaları onların keçmişləri ilə yaşamaq istəkləri ilə əlaqədardır: “Yaşlının qarşısına çıxan çoxlu və çətin maneələr onları əsasən fizioloji ehtiyaclarını icra etməkdə çətin vəziyyətdə qoyur. Beləliklə, əvvəlki illərdə olduğu kimi, ehtiyaclarını ödəmək üçün onlar maneələr qarşısında yeni əlaqələndirici reaksiyalar verməlidirlər. Təbii ki, o zaman da qarşılarına müxtəlif yeni maneələr çıxır. Əvvəlcədən qeyd edildiyi kimi, vücuddakı itkilər, sağlamlıqla bağlı müxtəlif problemlər insanın özünü “qiymətsiz” görməsinə gətirib çıxarır. Təqaüdə çıxarkən işsiz və hüquqsuz qalmaq da onlarda “işə yaramama” hisslərinin inkişaf etməsinə səbəb olur. Məlumdur ki, yaşlılar bir çox şəxsi problemlərini həll etməkdə qətiyyətsiz olurlar. Bu vəziyyət sağlamlıq problemlərindən, maddi çətinliklərdən, problemi həll edə biləcəklərindən

inamsızlıqdan irəli gəlir.

Qocaların gəlirləri az olduğundan pul xərcləmə onların gözündə böyüyə bilər. Bu mənada övladlarının cüzi köməyi

Yaşlıları yaşadan onların cəmiyyətdə, öz ailələrində faydalılığıdır. Təqaüdə çıxan hər kəs başqa bir işlə özünü ovundurmursa, onu ölüm təhlükəsi öz ağışına alır. Ona görə “iş insanın cövhəridir” kəlamı hamı üçün örnək olmalı, əmək qabiliyyətli yaşlılar işdən uzaqlaşdırılmamalıdır. Yaşlı insanların sosial həyatla əlaqələrinin itirməmələri üçün müxtəlif dərnəklərin qurulması, tədbirlərin keçirilməsi də vacib amillərdən biridir...

onlara böyük mənəvi dayaq kimi görünür.

Yaşlıları yaşadan onların cəmiyyətdə, öz ailələrində faydalılığıdır. Təqaüdə çıxan hər kəs başqa bir işlə özünü ovundurmursa, onu ölüm təhlükəsi öz ağışına alır. Ona görə “iş insanın cövhəridir” kəlamı hamı üçün örnək olmalı, əmək qabiliyyətli yaşlılar işdən uzaqlaşdırılmamalıdır. Yaşlı insanların sosial həyatla əlaqələrinin itirməmələri üçün müxtəlif dərnəklərin qurulması, tədbirlərin keçirilməsi də vacib amillərdən biridir. Yaxşı olardı ki, yaşlılar bu dövrü edə bilmədikləri işlər üçün bir fürsət kimi qiymətləndirsinlər, hobbiləri ilə məşğul olsunlar”.

Psixoloqun sözlərinə görə, özgüvən əksikliyinə ən çox görülen 7 əlaməti bunlardır:

1. Davamlı üzr istəmək: Şübhə yoxdur ki, səhvlərə görə üzr istəmək lazımdır, lakin özgüvəni aşağı olan insanlar günahı olmayanda belə bunu

edirlər. Bu, özünə şübhədən qaynaqlanır. Bəzən günahı öz üzərinə götürmək hətta onları daha yaxşı hiss etdirə bilər.

2. Özünü təcrid etmək: Özgüvəni aşağı olan insanlar özlərini sosial cəhətdən təcrid etməyə meyllidirlər. Çünki onlar müəyyən bir cəmiyyətə uyğun gəlmədiklərini düşünürlər. Onlar ətrafdakı hər kəsi özlərindən üstün görürlər və onlar üçün ünsiyyət qurmaq çox çətindir.

3. Köhnə vərdislərə bağlı qalmaq: Özgüvəni aşağı olan insanlar yenilikləri və ya yeni başlanğıcları çətinliklə qəbul edirlər. Çətinliklərin üstündən gəlməklə yeni fürsətlər qazanacaqlarını düşünmürlər, ağıllarına gələn ilk düşüncə uğursuzluq olur. Həyatlarında hər şeyi bir qayda üzrə davam etdirərək özlərinin komfort zonalarında qalmaqla təhlükələrdən

uzaq qaldıqlarını düşünürlər.

4. Başqalarından təsdiq gözləmək: Problem ondadır ki, özgüvəni aşağı olan insanlar öz mühakimələrinə etibar etmirlər. Buna görə də, onlara təsir edən qərarları qəbul etmək üçün başqalarının razılığını almağa çalışırlar. Bir şey alarkən, səyahət edərkən, məktəb seçərkən öz düşüncələrinə məhəl qoymurlar. Bu vəziyyət onların gələcəkdə narazılıqlarla dolu keçmişin peşmanlığını yaşamasına səbəb olur.


5. Hadisələri həddən artıq şəxsləşdirmək: Özgüvəni aşağı olan insanlar başqa insanların onların bacarıqlarını görməzdən gəldiyini düşünürlər və adekvat tənqidləri belə aqressiv qarşılaya bilərlər. Beləliklə, onlar aqressiv və emosional olurlar. Onlar üçün hər hansısa bir tənqid şəxsiyyəti üçün təhqirdir.

6. Başqalarını günahlandırmaq: Özgüvəni aşağı olan insanlar məsuliyyətdən qaçırırlar. Buna görə də günahı adətən başqalarının üstünə atırlar. Özünü müdafiə mexanizmləri güclüdür.

7. Göz kontaktından qaçırmaq: Özgüvəni aşağı olan insanlar göz teması qurmaqdan narahatdırlar və danışdıqları şəxsə baxmaq əvəzinə aşağı və ya ətrafa baxmağa meyllidirlər ki, bu da onların maraqsız görünməsinə səbəb ola bilər. Əslində isə onları qorxudan qarşı tərəfin narazı üz ifadəsi və mühakimə edici baxışlarıdır.

Son olaraq deyə bilərik ki, yaşlılar və özgüvəni olmayan insanlar zəngin həyat təcrübələri, təmkinləri, dözümlülükləri ilə gənclərə örnəkdilər. Qoy, həyatın bu mərhələsi xoş təəsüratlarla dolu olsun!

Hazırladı: Jalə FAMILQIZI



Göyçayda “avtoş”lar insanların həyatı üçün təhlükə yaradır

Sakinlər müvafiq qurumlara edilən şikayətlərə məhəl qoyulmadığını bildirirlər

“15 sentyabr tarixindən bu günə qədər çoxlu sayda avtoqəza baş verib, avtoşluq edən sürücülər də daxil olmaqla, bir neçə insanın sağlamlığına ciddi zərər dəymişdir”

Göyçay rayon sakini Məhəmmədli Səmədov və digər bir qrup sakin tərəfindən “Hurriyyet” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Azərbaycan Respublikasının Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinə müraciət edən sakinlərin məktubunu olduğu kimi oxucularımıza təqdim edirik:

“Məlumunuz olsun ki, Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin qarşısında, demək olar, hər gün avtoqəza baş verir. Göyçay Polis Şöbəsinin Yol Polisi Bölməsi tərəfindən qeyri-ciddi nəzarət olunan bu ərazidə avtoxuliqanlıq edən gənclər hər an insanların həyatı üçün təhlükə yaradırlar. Övladlarını GDİTK-ya, 106 peşə liseyinə və yaxınlıqda yerləşən 9 sayılı orta məktəbə təhsil almaq məqsədilə göndərən valideynlər daim səksəkədə, qorxu və tələş içərisindədirlər. İlin ilk tədris günündən, yəni 15 sentyabr tarixindən bu günə qədər çoxlu sayda avtoqəza baş verib, avtoşluq edən sürücülər də daxil olmaqla, bir neçə insanın sağlamlığına ciddi zərər dəymişdir.

Bildiyiniz kimi, Azərbaycan Respublikasının Konstitusiyasının 39-cu maddəsinə əsasən, “hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ vardır”. Bu səbəbdən, biz dəfələrlə əraziyə müşahidə kamerası, radar, trampilin qoyulması ilə bağlı Göyçay Rayon İcra Hakimiyyətinə və Göyçay Rayon Polis Şöbəsinə müraciət etsək də, heç bir nəticə əldə edə bilməmişik. Nəinki yuxarıda qeyd etdiyimiz təhlükəsizlik vasitələrinin quraşdırılması, DYP əməkdaşlarının belə, bu ərazidə az-az görünməyən şahidi olur. Halbuki bura rayonun ən ciddi nəzarət altında saxlanılmasına zəruri ehtiyacı olan ərazidir.

Üstəlik, uca səslə oxudulan musiqilərin səsinə adamin qulağı deyil, avtomobilləri o qədər yüksək sürətdə sürürlər ki, bu da idarəetməni itirməyə və insan ölümünə gətirib çıxarır. Avtomobillər ətrafdakı ticarət obyektlərinə, yaşayış evlərinə, qaz borularına, rabitə və elektrik dirəklərinə çırpılırlar. Piyada keçidinə məhəl qoyulmadığına görə, azyaşlı məktəblilərin yolun bir tərəfindən digər tərəfinə keçməsinə taksir sürücüləri və obyektlərinə yardım edirlər”

Kimə deyəsən, hara gedəsən, necə edəsən? - bilirik!

Bu qədər də diqqətsizlik olmaz! Öz övladlarının buru qanayan zaman dəridən-qabıqdan çıxan, onların üstündə tir-tir əsən vəzifəli şəxslər sakinlərin özlərinin və övladlarının sağlamlığına və təhlükəsizliyinə görə məsuliyyət daşıyırlar. Bu, Azərbaycan Respublikasının Konstitusiyasının 41-ci maddəsinə də (insanların həyatı və sağlamlığı üçün təhlükə törədən faktları və halları gizlədən vəzifəli şəxslər qanun əsasında məsuliyyətə cəlb edirlər) təsdiqlənərkəndir.

Sizdən çox xahiş edirik, sözügedən ərazidə təcili olaraq təhlükəsizlik tədbirləri və DYP-nin postu təşkil edilsin”.

Hazırladı: Jalə FAMILQIZI

Baxa qayıdış...

Iohan Sebastian Bax... Hər bir pianoçunun təhsilinin başlanğıcı olan, amma əsla onun sonu olmayan Bax musiqisi... Biz sadələvəh cocuqlar (pianoçular) üçün bu alman Nəhənginin sarsılmaz iradəsi, səbri az qalsın “metronom” funksiyası daşıyır, çoxsəslə fəqələri (yügrüləri) əzbərimizə çətin yatır, müəllimlərimiz isə bu əsərlərdən bizə bitməz-tükənməz laboratoriyalar qururdu. Sevimli bəstəkarlardan danışarkən duyğusal Şopenin, parlaq Listin, təlatümlü Şumanın və başqalarının isimləri dilimizdən düşməzken (bu bəstəkarların böyüklüyünə nə şübhə?!), heç birimiz Baxın ismini dilimizə gətirməzdik. Bax həmişə ciddiyyət, nizam-intizam demək idi bizim üçün.



İlərdən olan Konsert №1, d-moll



İllərlə ifa etdiyim bəstəkarın musiqisini yaxın günlərdə canlı dinləmək qismətim oldu. Mövzu bahis Cadenza orkestrinin 25 oktyabr tarixində baş tutmuş yeni layihəsidir. Musiqi həyatımızda aktiv fəaliyyətdə olan ansambl bu dəfə beynəlxalq müsabiqələr laureatı, pianoçu Zakir Əsədovla birgə “Bach’a qayıdış” konserti ilə Beynəlxalq Muğam Mərkəzinin səhnəsində dinləyicilərin hüzuruna çıxdı. Proqramda İ.S.Baxın klavir üçün məşhur konsert-

(BMW 1052), Konsert №2, E-dur (BMW 1053), Konsert №5, f-moll (BMW 1056) var idi.

Konsertin əvvəlində ənənəvi olaraq musiqişünas Şəfagət Məmmədova da hi bəstəkar haqqında maraqlı faktlar içəran nitqlə çıxış etdi və musiqiçiləri səhnəyə dəvət etdi. İlk olaraq 5 sayılı f-moll konserti, ardınca 2 sayılı E-dur konserti, kiçik fasilədən sonra isə 1 sayılı d-moll konserti səsləndi. Baxın musiqisini dərinlən hiss edən pianoçu barokko tərzini uğurla qorumağı bacar-

mışdı. Fəqət royalın səsinin zal boyu yeterincə yayılmaması göz önündə idi. Bu, bir tərəfdən zalın akustik problemlərindən və alətin qapağının qapalı olmasından qaynaqlanırdısa, digər tərəfdən solistin bir qədər təcrid olunmuş ifa tərzinə buna səbəb olurdu. Orkestrdə basso (bəm) funksiyasını daşıyan alətlərin ifasının zəifliyi isə ifanın axıcılığına təsir göstərirdi. Bu, məxsusi olaraq əsərlərin orta (asta) hissələrində özünü göstərirdi. Hər nə olur olsun, Baxa qayıdış ruh yüksəkliyi ilə oldu. Dahi bəstəkarın musiqisi isə dünya durduqca səslənəcəkdir. Çünki bu musiqi hər şeydən öncə Allaha yönəlmiş, ömrünün hər dəqiqəsini Haqqa xidmətdə keçmiş şəxsiyyətin qələminə aiddir.

Yer üzündə çoxlu bəstəkar, fəqət çox az həqiqi musiqi vardır. Bu qənaətdə illər öncə Filarmoniyanın səhnəsindən Çaykovskiden sonra Vivaldini dinləyərkən, bir-neçə gün öncə isə kiçik odamda Şopenden sonra Bethoveni ifa edərkən gəlmişdim. Təsədüfi deyildir ki, Bax öz yaradıcılığı ilə Vivaldini dərin rəğbətini etiraf etmiş, Bethoven isə öz dövründə bir zamanlar unudulan Baxın kiçik əlyazmasını əlinə alıb onu gözədən keçirərkən: “Bu, dağ çayı deyil, ümməndir bunun əsl adı,” - demişdir.

Leyla Həmid Əhməd Xan

P.S. “Bach” kəlməsi almanca dan tərçümədə “dağ çayı” deməkdir.

Azərbaycanda kişilərin yarısı pensiya almadan ölür

Bu ilin əvvəlinə olan məlumata görə Azərbaycanda son bir il ərzində 76 min 878 nəfər vəfat edib. Açıqlanan rəsmi məlumatlara əsasən, vəfat edənlərin 40%-i 65 yaşından aşağı şəxslər, yəni pensiya yaşına çatmayan şəxslər olub.

Pensiya yaşına çatmadan vəfat edən kişilərin sayı daha çox olub. İl ərzində vəfat edən kişilərin 47%-i və ya 21 min 339 nəfəri pensiya yaşına (65 yaş) çatmadan ölüblər.



Məlumat üçün bildirik ki, 12 il əvvəl - 2010-cu ildə Azərbaycanda 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il

sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardı.

Kişilərin yaş həddi 2010-cu il yanvarın 1-dən başla-

yaraq 2012-ci ilin yanvarın 1-dək, qadınların yaş həddi 2010-cu ilin yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1-dək hər il altı ay artırılıb.

Daha sonra kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılıb.

Nəticədə son 12 ildə kişilərin pensiya yaşı 62-dən 65-ə, qadınların pensiya yaşı isə 57-dən 63-ə (2027-ci ildə 65 yaş olacaq) çatdırılıb.

Bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da hər il müxtəlif səbəblərdən ölümlər qeydə alınır. Əsas səbəblərdən biri də əsəb xəstəliyinin insalarda yaratdığı fəsadlardır.

Əsəb ciddi xəstəlik olub, mütləq müalicə tələb edir və bu müalicə nə qədər tez başlanarsa, o qədər də xeyirli olur. Bir çox hallarda nevrozdan əziyyət çəkənlər bu və ya digər orqanlarının fəaliyyətində pozğunluq aşkar etdikdə, səhvən terapevtə, kardioloqa, gastroenteroloqa müraciət edirlər. Bu zaman aparılan müayinələr nəticəsində onlarda, adətən, heç bir ciddi xəstəlik aşkar olunmur.

Ana hələ gənc olanda, ona elmi dildə desək neqativ enerji ötürülür

Öncə qeyd edim ki, əsəb xəstələri ilk seanslarda bizi yaxın buraxmaq istəmirlər, mümkün qədər müqavimət göstərməyə çalışırlar. Bunun səbəbi odur ki, onlarda neqativ enerji əvvəl çox güclü olur. Mən müsbət enerjini (Efir enerjisi) ötürəndə ondakı mənfi enerji ilə toqquşur. Xəstə iki əks enerjinin arasında qalır sıxılır... Bu hal onu əsəbləşdirir. Ancaq bu hal hər seansda bir qədər azalır. Getdikcə onun bədənində neqativ enerji azaldıqca (kiçildikcə) müqavimət və sıxılma da azalır. Beləliklə, 3 seansdan sonra demək olar ki, xəstə ciddi müqavimət göstərmir. Ona görə də valideynlər bir qədər səbrli olub, həkimə vaxt tanımalıdırlar. Xəstənin yox, həkimin sözünü əsas götürüb, məsləhətlərimizə qulaq asmalıdırlar. Belə etsələr, Maşağa əsəb dispanserində nə qədər xəstə varsa, hamısını bir aya sağaldaram. Amma ağıllı və dərrakəli valideynin uşağı əslində heç ora düşməzdi, əzəldən çarəsin tapa bilərdi. Ağıllı valideyn bilərdi ki, ruhi xəstəliyin tibbə aidiyyəti yoxdur. İnanmırınsınızsa, əsəb dispanserindən çıxanlarla maraqlanın, görün çıxanlardan bir iş-güc sahibi olanlar, ailə dolandıranlar varmı?

Yeri gəlmişkən, bir sirri də açım ki, bu sahədə daha da maariflənsiz. Məni dəfələrlə Maşağa ruhi əsəb dispanserində xəstə üstünə aparıblar. Həm də neçə illərdir ki, ruhi xəstələrlə işləyirəm. Təcrübəmdən və mənə Allahın bəxş etdiyi elmlə (elmi-ləduunla) bilərəm ki, ruhi xəstəliyin yaranma səbəbi ilk növbədə xəstənin anasındır (sizə qərribə gəlsə də belədir!). Yəni ana hələ gənc olanda, (bu ruhi xəstəni dünyaya gətirməzdən qabaq) ona elmi dildə desək neqativ enerji ötürülür (loru dildə desək tilsim, cadu olunur). Bu enerji onu gecələr diksindirir, qorxu, həyəcan, panika... yaradır. Baş, çiyin, onurğa və s. ağrıları olur.... Süd vəzilərinə və analıq orqanlarında müxtəlif problemlər (kistalar, mastopatiya, miomatik düyünlər və s) yaranır. Qorxulu yuxular (ilanlar, vəhşi heyvanlar... onu təqib edirlər.) görür. Yuxuda boğulmalar, qarabasmalar, yatarkən üstünə ağırılıq çökdüyünü hiss edir... Lakin bunların fərqinə varmır. Nəhayət, bütün bu neqativ əlamətlərin çoxuyla birlikdə hamiləliyi səbəbsiz yerə ağlaya-ağlaya, əsəbi halda başa vurur və dünyaya neqativ enerjiyə yoluxmuş (tilsimli) uşaq gətirir! Uşaq əsəbi böyüyür, çox hallarda skalyozu və s. prob-

Əsəb xəstəliklərinin sirri...



lemləri olur. Autizmi, yaxud əqli geriliyi olmasa, yetkinlik yaşına çatana kimi bütün problemləri çox yüksək qabarıq. Əsəblərini cilovlaya bilmir.... Ana hələ də başa düşmür ki, günahkar onun viruslu bətnidir (doğmaqda davam edir). Ən çox birinci uşaqda əsəb problemi olur. Və həmin birinci uşaq illərlə psixiatr müalicəsi alsada fayda olmur. Nəhayət, ruhi-əsəb dispanserinə qoyulur...

Doğulan sonrakı uşaqlarda problem az olur

Birinci uşağı doğandan sonra ana biraz rahatlanır (çünki, bədənindəki neqativ enerjinin çox hissəsini birinci uşaqda bərabər atır - daha doğrusu ilk övlada ötürür). Sonrakı hamiləliklərdə səbəbsiz ağlamır, az əsəbləşir.... Doğulan sonrakı uşaqlarda da problem az olur. Lakin, birinci uşaq ya autizmlidir, ya da biraz böyüyəndən sonra başlayır anasını ağlatmağa... Yəni ana artıq səbəbsiz ağlamasa da, birinci doğduğu uşağa baxıb ağlayır. Yəni onun o qədər böyük dərddə olduğu ki, ana ona baxıb daim içində ağlayır. Amma nə edəcəyini bilmir. Tibb elmindən, kimyəvi dərmanlardan başqa heç bir vasitə haqqında doğru düzgün məlumatı yoxdur; falçılara da gedəndə dəfələrlə aldadıblar.... Artıq heç nəyə inanmır. Bir qədər psixotrop dərmanlardan yedizdirir... Dərmanların təsirindən uşaq daha da süstləşir, sevgi hissi olmur, key kimi gəzir, ya da bir küncdə oturur, bir çox hallarda cinsin tanımır. Dərmanını kəsəndə əsəbləşib, valideynlərini döyür.... Böyüdükcə güclənir və idarəolunmaz vəziyyətə gəlir.... Nəhayət, aparıb qoyurlar ruhi-əsəb dispanserinə....

Ana niyə tibbdən başqa vasitə tanımır?

Ona görə tanımır ki, kəramət sahibləri (seyyidlər, övliyalər, ALLAH dostları) haqda kitablar yazıb, bu kitabları ("Kəramətin sirləri", "Xanım övliyalər" "Təbəbətənin sirləri"...) ayda bir dəfə böyük kitab mağazalarında imza günü keçirib, gün ərzində gələnlərə pulsuz paylayan da ana o kitabı ya məndən qəbul

etmirdi (kitab əlimdə qalırdı), ya da üzə düşüb götürürdüsə də çıxanda kitabxananın qapısı ağzına atıb çıxıb gedirdi. Satıcılar pulsuz payladığım bu kitabları mağazanın digər başındakı piştaxtaların üstündən tapıb, gətirib verirdilər mənə. Deyirdilər neynirsiz bu kitabları hədiyyə edib, onsuz da aparmırlar, atıb gedirlər; ondansa heç paylamayın.

Amma mən günün sonunadək bu prosesi davam etdirdim. Elə olurdu ki, övliyələrin həyatından bəhs edən bir kitabı bəlkə də 10-15 adama verirdim, hamısı da qapının ağzındakı kitab rəfinin üstünə atıb gedirdi (başına çırpmağa həya edirdilər). Beləliklə, 10-15 il qabaq yazıçı olaraq sosial şəbəkədə və yaxud mətbuatda elan etdiyim imza günlərimdə pulsuz paylamaq üçün götürdüyüm 50 kitabdan təxminən 40-nı evə qaytarırdım. Ancaq usanmırdım. Hər ay gedirdim və kitab mağazalarının işçiləri mənim səbrimi, hərəkətlərimi heyretlə müşahidə edirdilər...

Bəs nə yazılmışdı bu kitablarda?

Yuxarıda qeyd etdiyim kimi, o kitablar Azərbaycanda yaşamış kəramət sahiblərinin (və yaxud, pirlərin, ziyarətqahların...) həyatından bəhs edirdi. Kitablarda iyrətgahların tarixindən bəhs etməklə yanaşı, həmçinin burada sağalmış xəstələrdən də çoxsaylı müsahibələr yer alırdı. Ən çox da tibb elmində sağalmaz hesab edilən xəstəliklərdən (ruhi xəstəliklər də daxil olmaqla) sağalan adamların müsahibələri yer alırdı. Əyər həmin vaxt kitabları aparıb oxusaydılar, bu cür ruhi (və s) xəstəliklərin niyə yaranıldığını, necə aradan qaldırmaq lazım olduğunu biləcəkdilər. Onda (15 il qabaq) həmin kitabı götürməyənlər, küncə atıb, hırıldaya-hırıldaya gedənlər gənc qızlar indi uşaq sahiblidirlər. Həkim olaraq tam əminliklə deyirəm ki, onların 95 faizi birinci uşaqlarına baxıb çox vaxt ağlayırlar. Yəni ANASINI AĞLADAN uşaqlar həmin təbəqənin uşaqlarıdırlar.... O vaxtı onlar o kitabları mağazanın küncünə atmayıb, aparıb gündə 1-cə saat oxusaydılar, 3-4 günə kitabı bitirərdilər. Oxuyanda

Və yaxud Allah məni niyə həkim etdi?

niyə səbəbsiz ağladıqlarını, qarabasmalarını və s yuxarıda sadaladığım hallar nəyin əlamətləri olduğunu, necə aradan qaldırmaq lazım olduğunu biləcəkdilər. Onda uşaqları da əsəbi doğulmayacaqdı və indi ağlamayacaqdılar...

Həyatımın yazıçılıq dönəmində əsasən Allah dostlarının həyatından kitablar yazırdımsa, həkimlik dönəmində müxtəlif xəstəliklərin sirlərindən və şəfa yollarından bəhs edən broşurlar yazıb, yenə də pulsuz paylayıram. Bir gün avtobusda gedəndə yanımdakı gənc qızın üzündə sağalmayan çoxlu yaralar olduğunu gördüm. Təcrübəmdən bilirdim ki, bu cür yaralar dərmanlara tabe olmur. Sumkamdan TƏBƏTİN SİRLƏRİ broşurunu çıxarıb qıza verdim, dedim pulsuz paylayıram, götürün, üzünüzdəki yaranın səbəbləri və müalicəsi burada yazılıb. Nə qədər cəhd etdim, qız broşuru götürmədi, dedi mən kitab oxumuram. Bu hal bir dəfə olsaydı, heç burda yazmazdım, minlərlə dəfə olub (buna baxmayaraq, bu broşurunu iki dəfə böyük tirajla çap edərək yanıma gələn xəstələrə hədiyyə etmişəm).

İşlədiyim klinikanın foyesində divanlar, kreslolar qoyulub, qarşısında da jurnal stolu var. Bütün həkimlərin xəstələri orada oturub, saatlarla həkim qəbulu və yaxud analiz cavablarını gözləyirlər. Xəstəliklərə aid broşurlarını həmin jurnal stolunun üstünə düzüb kənardan müşahidə edirəm ki, görün oturan xəstələr o broşurları açıb vərəqləyəcəklərmi ki, görək burada nə yazılıb? Görürəm orada axşamadaq yüzlərlə adam oturur, amma cəmi 2, ya 3 adam broşuru əlinə alır. Qalanlar saatlarla telefonda ancaq tik-toka, votçapa baxıb gedirlər. Sonra da həkimləri söyürlər ki, bizi aldadırlar falan... Niyə priblatikalını aldatmırlar, xaxolu aldatmırlar, almanı, ingilisi.... aldatmırlar, ancaq azərbaycanlıyı aldadırlar? Çünki o millətlər avtobusda gedəndə tik-tokla oynayırlar, əllərində bir yığın kitab, qəzet olur, yol gedəndə onları oxuyurlar. Sən isə, tik-tokla, vatçapla.... başını aldadırsan, ona görə də həkimlər də sənəni başını aldadırlar... Sən başını belə aldatmasaydın, onlar da səni elə aldatmazdılar...

İnsanları övliyələr deyil, banditlər daha çox maraqlandırır

Kitab mağazalarında aksiya keçirərkən müşahidə edirdim ki, mənim hədiyyə kitablarımı qəbul etməyən, atıb gedən adamlar mağazadan kifayət qədər baha qiymətə dedektiv kitablar alırdılar. İndi öz-özümə düşünürəm ki, bəlkə insanlarımız övliyələrlə deyil, oğrularla, banditlərlə daha çox maraqlanırdılar. Həkim olaraq ALLAH onlara zülm edir. Hər halda mən millətimizin indiki durumunu ALLAHIN cəzası hesab edirəm və çıxış yolu kimi tövbə edib, ALLAHLA xoş gedən işlərlə məşğul olmağı tövsiyə edirəm. Yadımdadır, o vaxt gənc bir oğ-

lana kitab hədiyyə etdim. Vərəqlədi, gördü övliyələrdən (kəramət sahiblərindən) bəhs edir, qayıtdı verdi özümə, gülə-gülə dedi müəlim, biz XXI əsrdə yaşayırıq eey (yəni, bu nədir mənə verirsən?). Dedim bala, bir yaşayışına, dövlətinə, idarəçiliyinə bax, gör XXI əsrdə yaşayana oxşayırsan? Görmürsənmi sizi yüz-yüz, min-min kimlərə təhkim ediblər?! Təhkimçilik hansı quruluşa, hansı ictimai formasiyaya aiddir, bilirsənmi? Feodalizmə aid deyilmi? Səni feodalizm qanunları ilə idarə edənlərə və eşşək yerinə minənlərə niyə demirsən ki, indi XXI əsrdir?! Övliyələrin kitabına gələndə "beyqəfil" yadına düşdü ki, XXI əsrdə yaşayırsan?!

Əslində kəramət sahibləri kamillik məqamına yetişmiş insanlardır və indiki feodalizm qanunları ilə yaşamağı özlərinə rəva bilən (təhqir hesab etməyən) insanlar heç vaxt o məqamı dərk edə bilməzlər. Bunun üçün hələ əsrlər keçməlidir ki, normal şüurun, özünə normal cəmiyyət, normal dövlət qurmaq qabiliyyətin olsun ki, bəlkə övliyələrin məqamını ondan sonra az da olsa dərk edə biləsin.

Bir zamanlar cahil insanların pulsuz götürmədiyi kitablarını ensiklopediya halında cəmlədim. 700 səhifəlik A5+ formatda ÖVLİYƏLƏR ENSİKLOPEDIYASI Azərbaycanda bir ilk olaraq mənim müəllifliyimlə çap olundu. Qüdrət ALLAHA məxsusdur! Övliyələrin (Allah dostlarının) yolunda çəkilən əziyyətləri Rəbbim yüksək qiymətləndirdi (insanlardan fərqli olaraq). Əziyyətim boşa getmədi. İndi mən də övliyələrin etdiklərini edirəm. Yəni ALLAHIN şefasını Onun bəndələrinə çatdırıram. Məni bu mərtəbəyə çatdıran Rəbbimə həmd olsun!

Bir vaxtlar mən araşdırmaçı olaraq övliyələrin sağaltdığı (şəfa verdiyi) xəstələri tapıb, onlardan müsahibələr alıb, kitablar yazırdım. İndi mənim sağaltdığım xəstələri tapıb, müsahibələr alıb, kitablar yazırlar... İnsanın etdiyi şeylər həmişə qarşısına çıxır. Ona görə də çalışıb yaxşı (Allaha xoş gedən) işlər görmək lazımdır ki, qarşımıza da xeyir çıxsın!

Paşa YAQUB

P.S. Başına gələn bu əhvalatları yazmaqda məqsədim odur ki, insanların bəyənib əllərinə almadığı (Allah dostlarından bəhs etdiyinə görə), təkkəbbürlükləri ucbatından evlərinə aparmadıqları bu kitabları yazdığımı görə ALLAH məni necə mükafatlandırdığını biləsiniz və bəlkə cahillər utana. Koronavirus da daxil olmaqla, dünyada bütün xəstəliklərin dərmanını Rəbbim mənim bu övliyələrdən kitab yazan əllərimə verdi.

"Dedi: "Ey camaatım! Mən sizə Rəbbimin əmrlərini təbliğ etdim, öyüd-nəsihət verdim, nəsihət etdim... Siz isə, bu nəsihətə məhəl qoymadan səhv yolumuza davam etdiniz, məni lağa qoydunuz. İndi mən sizdən ötrü necə yas tutum?" Quran, 7:93"